

Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik!



İqtisadi qüdrətimiz naminə!



İQTİSADİYYAT

Heftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Bakı Olimpiya Stadionu beynəlxalq standartlar əsasında tikilir

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verilmişdir ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğularında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan və mexaniki binadan ibarət olacaq bu idman qurğusunda VIP, CIP, media, habelə əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.

Sonra Azərbaycan Prezidenti Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanmışdır.

Daha sonra dövlətimizin başçısı paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Burada Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilmişdir.

Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda yerləşən "Norm" sement zavodunun açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişaf etdirilməsi dövlətin böyük önəm verdiyi prioritet sahələrdən birinə çevrilib. Məhz buna görə də dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı sürətlə artır, bütün sahələrdə yüksək tərəqqi müşahidə olunur. Son illər qeyri-neft sektorunu əhatə edən yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin iş fəaliyyətinin genişləndirilməsi bu sahənin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bakının Qaradağ rayonunda "Norm" sement zavodunun inşası Azərbaycanda son dövrlərdə iqtisadi əhəmiyyəti ilə seçilən müəssisələrin sayının xeyli artdığını aydın nümayiş etdirir. Zavod ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqəbatqabiliyyətli məhsul istehsal etmək baxımından mühüm əhəmiyyətə malikdir.



Müəssisədə inşaat işlərini Çinin "CNBM" korporasiyasının "CTIEC" tikinti şirkəti həyata keçirir.

Dövlətimizin başçısı İlham Əliyev 2014-cü ili "Sənaye ili" elan edib. Belə müasir istehsal müəssisəsinin məhz bu il işə düşməsi "Sənaye ili" çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq baxımından müstəsna əhəmiyyətə malikdir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisədə görülən işlər barədə məlumat vermişdir.

"Norm" sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir.

Müəssisədə əsas istehsal nöqtələrində quraşdırılan kameralar vasitəsilə

bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu xüsusi avadanlığın tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını təmin edir. Bu müəssisənin işə düşməsi həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir.

Proqnozlara görə, ölkədə sement istehsalı artmaqda davam edəcək və ilin sonunadək daxili tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. İllik gücü 2 milyon ton olan "Norm" zavodunun fəaliyyətə başlaması ilə yerli sement istehsalının həcmi 5,2 milyon tona çatacaqdır. "Norm" sement zavodunun istehsal gücü gündə 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir. Müəssisənin istehsal gücünü 4 milyon tona çatdırmağa imkan vardır.

Zavodda neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal edilən "API" standartlarına uyğun quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement istehsalı planlaşdırılır. Yaxın gələcəkdə isə məhsulun çeşidinin artırılması nəzərdə tutulur. Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşüb söhbət etmişdir.

Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

- Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
- Xəstəliyin deyil xəstənin müalicəsi
- Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, klinik analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkierjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikasi aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir apparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatlarıyla elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət"Klinikası
Ünvan: 3-cü mkr. Cavadxan küç., 24
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) 430 89 89
(050) / (055) 430 89 89
e-mail:bioklinik@biolojitetababat.az



Ramazan bayramı
münasibəti ilə
Azərbaycan xalqını
təbrik edir, hər bir
ailəyə səadət və
ruzi-bərəkət arzulayır!

Taxtakörpü-Ceyranbatan kanalından suburaxıcı qurğunun təməli qoyulmuşdur



İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonunda səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.

Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa

çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahəsini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövrüyyəsinə cəlb olunması üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqliyət qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış olmuşdur.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədov Prezident İlham Əliyevə məlumat vermişdir ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqə-

dar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.

Cari ildə Dövlət Neft Fondundan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.

Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuçay şimal çaylarında sugötürücü və nəqliyət qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış olmuşdur.

Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoymuşdur.



Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasimdə çıxış edərək Allah-Təalının bizə bəxş etdiyi Quranın nazil olduğu bu mübarək Ramazan ayında iftar süfrəsinə təşrif gətirdiyinə, bu müqəddəs aya hörmətinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Pre-

zidenti İlham Əliyevin çıxışından:

Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsədüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə maliklik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələnlə Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənmə-

sinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.

Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoq inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlamlıq zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir.

"Tramvay yolunun çəkilməsinə 2015-də start veriləcək"

Gəncə şəhərində tramvay yolunun çəkilməsi layihəsi də gündəmdə qalır.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata açıqlama verərək bildirib ki, 2015-ci ilin ortalarında "Newtl" şirkətilə müqavilənin imzalanması gözlənilir. Layihəyə 2015-ci ildən start veriləcək. Hazırda şəhərdə tramvay yolunun çəkilməsi üçün yeni xətlərin, marşrutların dəqiq-



laşdırılması işləri aparılır. Tramvayların Fransanın "SYSTRA" şirkətindən alınacağı gözlənilir.

Qeyd edək ki, ötən il noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın "Newtl" şirkəti arasında memorandum imzalanıb.

Gəncədə hərəkət edəcək tramvayın rəngi göy olacaq, üzərini tarixi və milli ornamentlər bəzəyəcək.

Tramvayın ümumi uzunluğu 25, eni 2,2 metr, ağırlığı isə 23 tondur. Tramvay rezin örtüklü təkərlərlə rels üzərində saatda 70 kilometrlik sürətlə səssiz hərəkət edəcək.

İlk olaraq Gəncənin Dəmiryol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi yol inşa ediləcək. Bu marşrut boyu 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq.

Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək.

Gəncədə ilk tramvay yolu 1923-cü ildə çəkilib. Ötən əsrin 80-ci illərinin ortalarında bu nəqliyyat vasitəsi şəhərdə ləğv edilib.

Railway.gov.az

"Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyəti

رمضان

Ramazan ayların sultanıdır.
Ramazan müsəlman dünyasında ən müqəddəs bayramdır.
Ramazan bayramı münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik.

Bayramınız mübarək olsun!

Bakı Fond Birjasının FOREX patformasına daha bir bank qoşuldu

Azərbaycanın qabaqcıl banklarından biri olan "Dəmirbank" ASC Bakı Fond Birjasının təqdim etdiyi MetaTrader 4 platforması vasitəsilə öz müştərilərinə FOREX xidməti verməyə başlayıb.

FOREX bazarının hesablaşma agentliyi kimi Milli Depozit Mərkəzi, likvidliyin təmin olunması üzrə market-meyker qismində isə InvestAZ şirkəti çıxış edir.

Bu istiqamətdə görülən işlər FOREX bazarının tənzimlənməsinə və ölkəmizdə bu bazar iştirakçılarının hüquqlarının qorunması üçün atılan addımların davamı kimi qiymətləndirilir. FOREX xidmətini verən bankların sayının artması ilə pərəkəndə müştərilər bu xidmətin üstünlüklərindən geniş formada faydalanma bilirlər.

Qeyd edək ki, 07 oktyabr 2013-cü il tarixində InvestAZ şirkəti ilə Bakı Fond Birjası arasında bağlanan market-meyker müqaviləsinə əsasən, valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların likvidliyinin təminatı üzrə market-meyker statusunu almışdır.

Beynəlxalq təcrübənin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətinin prioritet sahələrindəndir

Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. IOTA-nın son Baş Assambleyasında iştirak etmiş vergilər nazirinin müşaviri Ələkbər Məmmədovla söhbətimizə də elə bu əlamətdar hadisə ilə başladıq.

- Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına ikinci dəfə üzv seçilməsi hansı cəhətdən faydalıdır?

- Azərbaycan Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına yenidən növbəti birillik müddət üçün üzv seçilməsi əlamətdar bir hadisədir. Bu təşkilat Avropa Birliyi ölkələrinin vergi sahəsində ən vacib strukturlarından biridir. Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Bir qayda olaraq, belə nüfuzlu qurumlarda İcraiyyə Şurasına üzvlər Avropa Birliyinin aparıcı dövlətlərindən təşkil olunur. Buna səbəb belə nüfuzlu qurumların idarə olunması və menecmentində AB-nin mənafehlərinin qorunması, eyni zamanda, həmin dövlətlərdə formalaşmış böyük təcrübələrin IOTA-ya üzv ölkələrə ötürülməsidir.

Azərbaycanın İcraiyyə Şurasında təmsil olunması, əslində, ölkəmizə göstərilmiş böyük etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən qiymətdir. Azərbaycanın vergi xidməti bu təşkilatın, demək olar ki, bütün tədbirlərində fəal iştirak edir və beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqinin genişləndirilməsi istiqamətində daim iş aparır. Təsədüfi deyildir ki, bu ilin may ayında İcraiyyə Şurasının 92-ci iclası Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçildi. Bu, bir daha ölkəmizin Avropanın aparıcı strukturlarında mühüm vəzifələrin öhdəsindən gəlməsinin bariz sübutudur.

- Ələkbər müəllim, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi bu gün vergi xidmətləri qarşısında duran aktual məsələlərdən biridir. Bu gün Vergilər Nazirliyi beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində hansı işlər görür?

- Bildiyiniz kimi, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bir çox dövlət qurumları kimi, Vergilər Nazirliyi qarşısında da mühüm vəzifələr müəyyən etmişdir. Bu konseptual sənəddən irəli gələn məsələləri həll etmək məqsədilə Vergilər Nazirliyində «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan» və «2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Stratejiyası» təsdiq edilmişdir. Bu iki mühüm sənəd vergi xidmətinin yaxın perspektivdə inkişaf istiqamətlərini, eyni zamanda, beynəlxalq sahədə fəaliyyətinin növbəti illər üçün əsas hədəflərini müəyyən edir.

Vergilər Nazirliyində beynəlxalq təcrübənin öyrənilməsi daim ön planda olsa da, milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində işlərin daha da sistemləşdirilməsi məqsədilə Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin tərkibində «Xarici ölkələrin vergi sisteminin tədqiqi» şöbəsi yaradılmışdır. Hazırda həmin şöbə xarici ölkələrin vergi sisteminin araşdırılması və zəruri təcrübələrin icmallaşdırılması istiqamətində zəruri işlər görür.

Bundan başqa, vergi qanunvericiliyini, xarici ölkələrin vergi təcrübəsini, Vergilər Nazirliyi əməkdaşlarının xarici ezamiyyə hesabatlarnı, beynəlxalq təcrübənin araşdırılması istiqamətində müxtəlif icmal hesabatları və digər zəruri materialları əhatə edən çox funksiyalı imkanlara malik geniş məlumat bazasını əhatə edən elektron kitabxana da yaradılmışdır.

Hazırda milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın GİZ təşkilatı ilə də sıx əməkdaşlıq edilir. Əlbəttə, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi konkret hədəflərə yönəlir. Bu səfərlər sadəcə tanışlıq xarakteri daşımır, tətbiq olunan mütərəqqi təcrübə əvvəlcədən araşdırılır, sonra həmin məsələ ilə bağlı işçi səfərlər reallaşdırılır.

Portuqaliya Vergi və Gömrük İdarəsi ilə aparılan təcrübə mübadiləsi nəticəsində vergi ödəyiciləri ilə əlaqənin idarə edilməsi sisteminin yaradılması, bütün vasitələrlə vergi ödəyicilərinə göstərilən xidmətin vahid sistemdə aparılması geniş öyrənilib və nəticə olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində tətbiq olunan AVİS-in xidmət alt sistemində belə bir sistem yaradılıb. Yaxın gələcəkdə Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və digər xidmət kanallarının da bu sistemə inteqrasiyası həyata keçiriləcək. Portuqaliya təcrübəsindən yararlandığımız daha bir məsələ Internet Vergi İdarəsində fərdi vergi təqviminin yaradılması ilə bağlıdır. Hazırda bu məqsədlə icraçı şirkət tərəfindən proqramlaşdırma işləri həyata keçirilir. İsvet Krallığının Vergi Agentliyi ilə apardığımız təcrübə mübadiləsi prosesində həmin ölkədə vergi ödəyicilərinə xidmət sahəsində tətbiq olunan vahid xidmət mərkəzi ideyasından ötən il yeni Vergi ödəyicilərinə xidmət mərkəzinin yaradılmasında geniş istifadə edildi.

Türkiyə Respublikasının Gəlirlər İdarəsi Başkanlığı ilə əməkdaşlıq prosesində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti tamamilə yenidən qurulub və tətbiq edilmiş qabaqcıl təcrübə nəticəsində mərkəzin fəaliyyəti EN 15838 standartlarına uyğunluq sertifikatı alıb, bununla yanaşı, ikitərəfli SMS xidməti yaradılıb.

İntensiv əməkdaşlıq etdiyimiz Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə ölkəmizin vergi xidməti üçün mühüm layihələrdən biri olan elektron audit layihəsi reallaşdırılıb. Bundan başqa, yaxın perspektivdə tətbiqini nəzərdə tutduğumuz maraqlı bir layihə üzərində çalışırıq. Bu, Çağrı Mərkəzi vasitəsilə əməliyyatları aparmaq imkanının yaradılmasıdır. Həmin layihəyə əsasən, sadələşdirilmiş verginin bəyannaməsi ASAN imzası olan vergi ödəyicilərinin əvəzinə Çağrı Mərkəzinin əməkdaşları tərəfindən göndəriləcək. Bu məqsədlə hazırlanmış proqram təminatı hazırda test mərhələsindədir.

- Son illər Azərbaycanın vergi xidməti beynəlxalq təşkilatlarla intensiv əməkdaşlıq edir. Bu, xüsusilə də ölkəmizdə vergi sahəsində keçirilən tədbirlərin sayının artmasında özünü göstərir. Çoxtərəfli əməkdaşlığın bugünkü səviyyəsinə necə qiymətləndirərdiniz?

- Əlbəttə, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda, respublikamızın iqtisadi sahədə əldə etdiyi uğurların təbliği baxımından çox vacibdir.

Vergilər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə IOTA, OECD, IACA və s. kimi təşkilatların forum, seminar və iclasları uğurla keçirilir. Eyni zamanda, 2012-ci ildən başlayaraq, hər ilin fevral ayında vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində Bakıda «Azərbaycanda vergi sistemi: realiaqlar və perspektivlər» mövzusunda beynəlxalq vergi forumları təşkil olunur. Bu forumlar vergi



sahəsində qarşıda duran bir çox qlobal məsələlərin müzakirə edildiyi mühüm bir tərəfdaşlıq platformasına çevrilib.

Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də donor təşkilatlar - ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq nəticəsində müxtəlif layihələr həyata keçirilməkdədir.

Avropa İttifaqının Tvinning və TAİEX alətləri çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı Tvinning layihəsi 2011-2013-cü illərdə həyata keçirilib. «İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək» və «Müasir vergi ödəyicilərinə xidmət standartları, optimal idarəetmə modeli və qiymətləndirmə sahəsində islahatlara dəstək» adlı Tvinning layihələrinin tətbiqinə dair iş müvafiq prosedurlara başlanılıb.

Vergilər Nazirliyində mövcud olan fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə bir müddət öncə Avropa İttifaqının ekspertlərinin iştirakı ilə Aİ-nin texniki yardım alətini olan TAİEX proqramı çərçivəsində Ekspert Missiyası təşkil olunub. Hazırda ekspertlər tərəfindən hazırlanmış hesabat əsas götürülərkə, Vergilər Nazirliyində bu sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.

Bildiyiniz kimi, Azərbaycan 2013-cü ilin fevralında OECD-nin Vergi sahəsində şəffaflyq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv qəbul edilmişdir və bizim mütəxəssislər həmin forumlarda fəal iştirak edirlər. Bu il mayın 23-də Parisdə «Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxtərəfli Konvensiyasına dəyişiklik edilməsi haqqında» Protokolun imzalanması ölkəmizin bank sirtini aradan qaldırmaqla şəffaflığa tərəfdar olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda, artıq bu sazişi imzalamış 63 dövlətlə geniş əməkdaşlıq imkanı əldə edilmişdir.

Bundan başqa, çoxformatlı qurumlarla da ciddi iş aparılır. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının işində fəal iştirak edir. Korrupsiyaya qarşı mübarizə sahəsində Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə sıx əlaqələr qurulub. Ölkəmiz bu qurumun Baş Assambleyasının bürosuna üzv seçilib. Vergilər Nazirliyi Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) və Korporativ Qeydiyyatçıları Forumunun üzvüdür, həmçinin İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAIC) ilə müşahidəçi statusunda əməkdaşlıq edir.

Yeri gəlmişkən, qeyd edim ki, 2013-cü ildə BMT-nin vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənərək təşkilatın baş katibinin qərarı ilə dünyanın

viyyəsində razılıq əldə edilmiş, 10 ölkə ilə layihələrin razılaşdırılması üzrə müzakirələr davam etməkdədir. Hesab edirəm ki, hazırkı vəziyyətdə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər ölkəmizin əsas ticarət tərəfdaşlarını əhatə edir. Hazırda digər dövlətlərlə vergi məsələlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayan məlumat mübadiləsi və vergi orqanları arasında əməkdaşlıq haqqında sazişlər şəbəkəsi də genişlənməkdədir.

Azərbaycan Respublikası 10 ölkə ilə (Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya, Litva, Moldova, Belarus, Latviya, Qırğızıstan, Argentina) ikitərəfli və 2 çoxtərəfli «Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında» sazişlər, 7 ölkə ilə (Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya, Litva, Moldova, Polşa) ikitərəfli və 1 çoxtərəfli «Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında» sazişlər və 8 ölkə ilə (Gürcüstan, Litva, Estoniya, Macarıstan, Fransa, Çexiya, Ukrayna, Türkiyə) ikitərəfli «Əməkdaşlıq haqqında» sazişlər imzalayıb.

Bundan əlavə, Niderland Krallığının Maliyyə Nazirliyi ilə vergi məsələləri üzrə məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu layihəsi qarşı tərəflə razılaşdırılıb. Türkmənistan Baş Dövlət Vergi Xidməti ilə əməkdaşlığa dair Memorandum layihəsi üzrə dövlətdaxili prosedurlar təmmənlənib, Serbiya ilə analoji saziş layihəsi razılaşdırılması üçün qarşı tərəfə göndərilib. Bunlarla yanaşı, OECD tərəfindən hazırlanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf

Təşkilatı arasında əməkdaşlıq fəaliyyəti haqqında Saziş» layihəsinin razılaşdırılması üzrə müzakirələr davam etməkdədir.

Yuxarıda qeyd olunan sazişlərin əsasında digər ölkələrin səlahiyyətli orqanları ilə səmərəli məlumat mübadiləsi həyata keçirilir.

Bildiyiniz kimi, ABŞ-da 2010-cu ildə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmiş və FATCA adlandırılan Xarici hesabları üzrə vergi əmələməsi Aktı cari ilin iyul ayından qüvvəyə minmişdir. Həmin sənəddə müvafiq məlumatları təqdim etməyən xarici maliyyə institutlarına ağır sanksiyalar nəzərdə tutulur. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan və ABŞ hökumətlərinin birgə səyləri nəticəsində maliyyə hesabları haqqında məlumatların qarşılıqlı mübadiləsinə dair hökumətlərarası saziş layihəsi üzrə artıq razılıq əldə edilmişdir.

Əlbəttə, dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir. Belə bir sistemin qurulması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi mütərəqqi islahatlar zamanla ayaqlaşan mühüm prinsiplərə söykənir. Bu prinsiplər bütövlükdə milli vergi sisteminin inkişafının elmi əsaslar üzərindən aparıldığını, strateji təhlil və innovasiyalardan istifadəyə verilən önəmli əhəmiyyətini bir daha göstərir. Hesab edirəm ki, Vergilər Nazirliyinin nümayiş etdirdiyi belə yanaşma milli vergi xidmətinin daim inkişafın ön cərgəsində olduğuna dəlalət edir.

Mətanət A

Ramazan Bayramınız mübarək!

"Mətanət A" şirkəti xalqımızı müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, Uca Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyir!



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.



landırıcı və orqanoleptik xassələrinin qorunub saxlanılmasının qeyd-şərtsiz üstünlüyündədir. Zavodun istehsal etdiyi məhsulun yüksək keyfiyyətini təsdiqləyən bir neçə fakt mövcuddur: şirkətin məqsədi şirənin hazırlanması zamanı barın qida dəyərini maksimal şəkildə qoruyub saxlamaq və onu şəffaflaşdırılmış və şəffaflaşdırılmamış şəkildə istehlakçıya çatdırmaqdan ibarətdir.

Zavodda yenidən emala yalnız konveyerdə əllə çəşidlənmiş Göyçay narının xüsusi çəşidlərinin yalnız bütöv, təzə, zədələnməmiş barları qəbul edilir.

Zavodun texnoloji avadanlığı Aisi 304 nişanlı, onun şirə ilə bilavasitə təmasda olan hissələri isə Aisi 316 nişanlı paslanmayan poladdan hazırlanmışdır: şirənin çəkilməsi digər müəssisələrdə geniş yayılmış şnek preslər (meyvənin sürtülməsi yolu ilə şirənin çıxarılması) əvəzinə pnevmatik membran preslərdə (yumşaq təzyiq göstərməklə) qoruyucu rejimdə baş verir. Hava ilə minimal kontaktlı qapalı texnoloji sistemini təbii sayəsində oksidləşmə proseslərinin cəryan etməsi müstəsna olunur.

İstehsal zamanı süzəcdən keçirilmədən havanın girişi üçün açıq olan və hər yerdə təbii olunan plastin və ya çərayanla gətirilmiş filtrlərin əvəzinə ultrafiltrasiya qurğusu təbii qəbul olunur.

Pasterizasiyadan sonra təzə sıxılmış şirə onun adi tutumda saxlanılması üçün müxtəlif konservantları təbii edən digər analogi müəssisələrdən fərqli olaraq 50 m3 (eyni zaman kəsiyi ərzində saxlanılma üçün 3750 ton) tutumlu paslanmayan poladdan hazırlanmış aseptik qablarda saxlanılır. "AZNAR" zavodunun keyfiyyət sisteminin ən mühüm elementi istehsalatın kim-yəvi-texniki və bakteriooloji nəzarətini həyata keçirən zavod laboratoriyasıdır. Laboratoriya ən müasir avadanlıqla təchiz olunmuşdur və üç əsas şöbdən ibarətdir. Bu laboratoriya 2006-cı ildə MDB dövlətlərində qüvvədə olan prinsiplərə bərabərşərtlənmiş respublika akkreditləşmə-standartları sisteminin əsasında akkreditləşmişdir.

Bu gün "AZNAR" qeyri-neft ixracı sahəsini neft ixracından fərqləndirən, yeni texnologiya ilə öyünən, diqqətini sağlamlıq, iqtisadi dostluq və təbii istehsal üzərində cəmləyən Azərbaycanın iqtisadi simvoludur.

Nailə CABBAROVA
Yeganə MƏMMƏDOVA

Yatırılan sərmayələr öz bəhrəsini verməkdədir: "Grante" brendi ilə məşhur olan Azərbaycan məhsulları dünya bazarında

(əvvəli ötən sayımızda)

"AZNAR" öz fəaliyyətini 2010-cu ildən etibarən Azərbaycanda Göyçay rayonundan dünyanın üç müxtəlif ölkəsinə kimi genişləndirib. Yeni Zelandiyadan ABŞ-a, Rusiyadan İtaliyaya qədər güclü müştəri əlaqələri yaradılmışdır.

Hazırda "AZNAR" 15-dən artıq ölkəyə öz xidmətlərini göstərir və kommersiya ilə bağlı əməliyyatlar həyata keçirir. "AZNAR" zavodunun istehsal etdiyi məhsulun 98%-i ixrac-önmüldür.

Bu günə qədər qoyulan investisiyalar yalnız zavodun müasirləşdirilməsi və ya yeni texnologiyalar üçün deyil, həm də yeni meyvə plantasiyaları və ideyalara sərf olunan məbləğdir. Mükəmməllik arzusu şirkət rəhbərliyini nar biznesini artırmaq və yüksək keyfiyyətli məhsulu saxlamaq üçün kənd təsərrüfatı sahəsində sərmayə qoymağa sövq etdi. Buna görə də, 1100 hektar plantasiya əldə edilmiş, təzə meyvə şirəsi əldə etmək üçün yeni plantasiyalar əkilmiş və yenidən becərilmişdir. Bu gün dünyanın bir sıra aparıcı mütəxəssislərinin məsləhəti ilə peşəkar aqronomlar və xüsusi təhsilli heyət 600 000-ə yaxın ağaca qayğı göstərir.

Şirkətin rəhbəri Fərhad Əhmədovun gələcək planlarına 10 000 kq-a yaxın meyvə üçün soyutma anbarı, daha sonra qiymətli tanninlər istehsal etmək üçün qabığın qurudulması, habelə cürbəcür paketləmə növləri ilə keyfiyyətli meyvə şirələrinin istehsalını artırmaq daxildir. Hazırda narın yetişdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə sərmayələrin artırılması planlaşdırılır, yeni nar növlərinin becərilməsi planları üzərində iş gedir, ölkəyə narın yeni, məhsuldar növləri gətirilir. Digər tərəfdən, Azərbaycanın kənd təsərrüfatı üçün nar çeşidlərini seçmək məqsədilə təcürbə sahəsi yaradılır.

"AZNAR" istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Azərbaycanı bütün dünyada ən uca zirvələrə qaldırır. Şirkətin beynəlxalq aləmdə uğurları, ilk növbədə, Azərbaycanın qələbələridir. "Grante" brendi ilə tanınan məhsullar ABŞ, bir sıra Avropa və ərəb ölkələrində məşhurlaşmışdır. Bütün bu işlər, layihələr və xeyriyyəçilik əməlləri Fərhad Əhmədovun başqa ölkələrdə qurduğu şəxsi biznesdən qazandığı vəsaitlər hesabına həyata keçirilir. "AZNAR" şirkəti Azərbaycanda ilk dəfə olaraq nar becərməsində yeni



üsulları tətbiq etməklə, yeni aqr o t e x n i k i məktəbin təməlini formalaşdırır.

"AZNAR"-ın dünya şöhrətli məhsulları Nar şirəsi.

"AZNAR" zavodunun əsas ərzaq xəttini nar şirəsi təşkil edir. Şirənin istehsalı üçün "AZNAR" Azərbaycan seleksiyaçıları tərəfindən yaradılan xüsusi çeşidləri: «Gülövşə», «Bala Mürsəl», «Nazik qabıq», «Şahnar», «Qırmızı qabıq» və sairə seçir. Nar şirəsinin əsas idxalçıları – ABŞ, Kanada, Almaniya və Avstraliya. Şirələrin eksport satışı həm "Grante" özəl ticarət markası, eləcə də fərdi markalar altında həyata keçirilir. İxracat ölkəsindən asılı olaraq, 1 l şirənin pörəkəndə satış qiyməti 5 dollardan 7 avroya qədərdir. "Grante" yüksək keyfiyyətli premium natural şirələr brendinə aiddir.

Qatılşdırılmış nar şirəsi. Ən müasir "Qalxan təbəqə" növlü buxar vakuumu aparatlarında qatılşdırılmış təbii nar şirəsi (65%-ə qədər quru maddələr) özünün təbii və ilkin biokimyəvi xüsusiyyətləri saxlaya bilir. Aseptik şərətdə metal çəllək - konteynerlərə yerləşdirilmiş çoxqatlı 220 litr (netto çəkisi 275 kq) hacimli "Aseptik Bags" polimer-folqalı aseptik kisələrə doldurulur.

Üzüm şirəsi. Üzüm şirəsi - qida və pəhriz mənasında ən mühüm qida komponentlərindən biridir. Onu üzümün bütün çeşidlərindən hazırlamaq mümkündür olsa da, bu məqsədlə ən yaxşı növlərdən: Şardone, Pino, Aliqotte, Regent və Danko çeşidlərindən istifadə olunur. Boyanmış şirənin əldə olunması üçün qırmızı və qara giləmeyvəli (Pino), ağ rəngli şirənin əldə olunması üçün isə ağ giləmeyvəli üzüm çeşidindən (Şardone) istifadə olunur.

Souslar. Narşorab (nar sousu) - yüksək turşuluq xüsusiyyətinə malik olan mədəni sortların meyvələrinin şirəsindən və yaxud meşə (cır) narlarından hazırlanır. 350 qr. tutumlu butulkalara (şüşə qablara) çəkilib qatılşdırılır.

Mürəbbələr və cəmlər. "AZNAR" zavodu öz müştərilərinə həmçinin heyvadan, balqabaqdan, böyürtkəndən, qozlardan, feyxoadan, giləmeyvələrdən hazırlanmış müxtəlif mürəbbələr və cəmlər təklif edir. Mürəbbə və cəmlər «Twist-Off» (TO-66) növlü qapaqla bağlanmış 350,0 qr tutumlu şüşə bankalarda çəkilib qatılşdırılır.

Açıq səhmdar cəmiyyəti olan "AZNAR" istehsal etdiyi bütün məhsullarda istənilən hər hansı bir kimyəvi konservantların, süni boyaq maddələrinin və aromatik maddələrin olmamasına təminat verir.

Yeni texnoloji xətt tullantısız istehsalə yol açdı

Azərbaycana yeni investisiya və texnologiya gətirən iş adamlarından biri də Fərhad Əhmədov olmuşdur. Beləliklə, onun hazırda rəhbərlik etdiyi "AZNAR" şirkəti ilk dəfə olaraq Azərbaycanda texnoloji irəliləyişə nail olmuşdur. Şirkətin bütün dünyada məşhur olan Azərbaycan narının istehsalı ilə bağlı iş saldığı yeni texnoloji xətt tullantısız istehsalə yol açmışdır. Hazırda nar zavodunda təbii qabığı olan yeni texnologiya iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, ekoloji problemləri də tam aradan qaldırır. Bu günə qədər narın istehsalından sonra artıq qalan nar tumları və qabıqları lazımsız tullantı kimi ətraf mühitə atılırdı. Bu, zavod üçün böyük iqtisadi itkilər, ekoloji üçün isə ciddi ekoloji problemlərə gətirib çıxarırdı. Şirkətin gətirdiyi yeni texnologiya bu iki problemi birləşdirən həllədir.

İstehsal prosesi zamanı itkiləri minimuma endirmək məqsədi ilə şirkətdə son illər nar tumundan təbii yağın əldə olunmasının müasir üsulları araşdırılmış, bu məqsədlə aparılan tədqiqatlara 4 milyon dollardan artıq sərmayə qoyulmuşdur. "AZNAR" şirkətinin Göyçayda yerləşən nar zavodunda peşəkar xarici mütəxəssislər tərəfindən quraşdırılmış texnoloji xətt nar tumlarından təbii nar yağının hasil etməyə imkan verir. Qeyd edək ki, bu texnoloji xətt ABŞ-dan gətirilmiş və şirkətə 2,5 milyon dollara başa gəlmişdir.

Beynəlxalq və regional səviyələrdə Azərbaycanın adını daim ucaldan "AZNAR" bütün MDB məkanında nar istehsalını yeni üsulla həyata keçirən ilk şirkət olaraq, bu sahədə xeyli inkişaf etmiş İran və Türkiyə kimi ölkələrlə rəqabətdə də ölkəmizi irəli çıxarmışdır. Şirkətin "Grante" brendi altında təbii nar yağının istehsalına başlaması ölkəmizi, eyni zamanda, daha bir strateji xammal məhsulunun əsas

bütün normalarına cavab verir.

"AZNAR"-da yüksək texnologiyalar

Effektiv müasir istehsalat sahəsi olmaqla, "AZNAR" zavodu aşağıdakı texnoloji elementləri özünə daxil edir: İlkin xammal emal edən, ümumi gücü saatda 20 tona çatan, üç xətt və şirəni təkrar emal və ultrafiltrasiyadan keçirən avadanlıqlar qrupu; Sterilizasiya xətti və şirənin aseptik tutumlu qablaşdırılması; Şirənin qatılşdırılması üçün "qalxan təbəqə" növlü buxarlandırma qurğusu;

Tutumu 220 litr olan "Aseptik Bags" növlü iri taralara qatılşdırılmış şirəni dolduran aseptik doldurma xətti;

Tutumu 1,0 litr, 0,75 litr, 0,33 litr və 0,25 litr olan şüşə qabları (butulkaları) dolduran iki tökmə xətti, pasterizasiya, karton və termo təbəqəli qutulara yerləşdirmə yolu ilə qatılşdırma;

Narların qabığından tanin ekstraktını almaq üçün avadanlıqlar



ixracatçılarından birinə və birincisinə çevirməkdədir. İndi təbii nar yağından xalq təsərrüfatının bir çox sahələrində geniş istifadə olunur. Təbii nar yağının insanın immun sisteminin möhkəmlənməsinə müsbət təsir göstərir. Onun xüsusiyyətləri dünyanın aparıcı kosmetoloqları və əcazaları tərəfindən yüksək qiymətləndirilir. Belə ki, narın quru tumlarından alınan ekstrakt və yağdan kosmetologiyada dərinin cavanlaşdırılması və dəri problemlərinin profilaktikası, təbabətdə isə dəri xərcənginin müalicəsi üçün istifadə edilir. Narın qabığından alınan tanından isə neftin hasilatı zamanı, eləcə də dəri sənayesində və təbabətdə istifadə olunur.

Qeyd etmək lazımdır ki, "AZNAR"-ın yeni üsulla nar tumundan hasil etdiyi təbii yağ ən yüksək keyfiyyətə malik yağlar sırasına aid edilir və beynəlxalq standartların

komplekti; -18°C temperaturda qatılşdırılmış şirəni və (+5) - (-2)°C temperaturda isə təzə meyvələri saxlamaq üçün 1100 m2 sahəyə malik olan soyuducu kameralar;

Mürəbbə və cem üçün istehsalat sahəsi. Gün ərzində zavodda 10 mindən 15 minə qədər şüşənin doldurulması mümkündür. Nar yığıcı mövsümü başa çatdıqdan sonra isə şirənin şüşələrə doldurulması planlı şəkildə əvvəlcədən doldurulmuş aseptik çənlərdən götürülməklə həyata keçirilir.

"AZNAR" da keyfiyyət hər şeydən irəlidir

"AZNAR" istehsalının istənilən analogi istehsalatın prinsipləri fərqi sanitariya-gigiyena normalarına ciddi riayət olunma və xammalın səlyə seçimi zamanı nar şirəsinin fizioloji cəhətdən aktiv olan maddələri, qida-

"Cənub Qaz Dəhlizi" 1,25 milyard dollarlıq istiqraz buraxır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-nin faizli təminat edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeyd alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın həcmi 1 246 355 000 ABŞ dolları təşkil edir. Buraxılış çərçivəsində hər birinin dəyəri 100 ABŞ dolları olan 12 463 550 ədəd istiqraz yerləşdiriləcək.

İstiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə faiz dərəcəsi 6 ay LIBOR + 1%, faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunmuşdu. Bu, BFB-də məbləğinə görə ən böyük əqd idi. Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən "InvestAz" şirkəti Bakı Fond Birjasının (BFB) tarixində ən böyük istiqraz emissiyasının - "Cənub Qaz Dəhlizi" şirkətinin istiqrazlarının brokeri olmuşdu. Emissiyanın ilkin buraxılışının tam həcmi Azərbaycan Respublikasının Dövlət Neft Fondu əldə etmişdi.

Azərbaycan Prezidenti



İlham Əliyev bu ilin fevralında imzaladığı sərəncam ilə Dövlət Neft Şirkətinə nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini təsis etməyi və layihələrin səmərəli idarə olunmasını təmin etməyi tapşırırmışdı. QSC "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Adriatik Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün yaradılır.

"Baku Steel Company" xaricdə müəssisələr yaradır

"Baku Steel Company" Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və İranda yeni müəssisələr yaradır.

Bu barədə "Baku Steel Company" zavodunda əsaslı yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələrinin istifadəyə verilməsi mərasimində "Baku Steel Company" MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov bildirib.

Şirkətin xarici ölkələrdəki fəaliyyətinə toxunan müşahidə şurasının sədri vurğulayıb ki, "Baku Steel Company" Birləşmiş Ərəb Əmirliklərində illik istehsal gücü 1 milyon ton olan Fuceyra Metallurjiya Zavodunun tikinti-quraşdırma işlərini başa çatdırıb, Qazaxıstanın Aktau şəhərində "Caspian Steel" poladəritmə müəssisəsinin yenidən qurub. İran İslam Respublikasında Metallurjiya Kompleksinin tikintisinə dair aparılan danışıqlar uğurla nəticələnib. Bu kompleks filiz sallaşdırma işlərindən tutmuş pəstah istehsalıma qədər bütün prosesləri əhatə edəcək.



"Goldman Sachs" "Petlim"ə ortaqlıq olur

"Petkim"-in 100 faiz sahib olduğu "Petlim Limançılıq" şirkətinə dünyanın ən böyük sərmayə banklarından biri olan "Goldman Sachs" ortaqlıq olur. Əldə edilən ön razılışla "Petlim"-in səhmlərinin 30%-ini 250 milyon ABŞ dollarına "Goldman Sachs" a satılması planlaşdırılır. Səhm təhvilə əməliyyatı tamamlandıqdan və

hüquqi prosedurlar başa çatdıqdan sonra sarı müqavilə imzalanacaqdır.

Bağlanılacaq müqavilədə "Goldman Sachs"-ın bir zərəmə düşməməsi üçün alacağı payı "SOCAR Türkiyə" şirkətinə satmaq hüququ olacaqdır. Bundan başqa, 7 il ərzində "Petlim"-in səhmlərinin ilkin kütləvi satışı (İPO) və "Gold-

man Sachs International"-a aid olacaq səhmlərin IPO-su üçün "Goldman Sachs International"-a səlahiyyət verilib. Petkim yarımadasında yatırılan sərmayələri araşdırmaq üçün İzmir Əliqada olmuş Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, SOCAR-ın Prezidenti Rövşənq Abdullayev, Petkim və

SOCAR Türkiyə şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev "Goldman Sachs" ilə razılaşdırılmış müqavilə ilə tanış olublar.

Başqa çatdıqda, Türkiyənin üçüncü böyük konteyner limanı olacaq "Petlim"-in birinci fazasının 2015-ci ilin son rübündə istifadəyə verilməsi nəzərdə tutulur.

"Azəryolsevis" ASC



Ulu Peyğəmbərimiz (s) buyurmuşdur ki, oruc cəhənnəm oduna qarşı qalxandır. Sidq ürəklə, pak niyyətlə oruc tutan ilahi nuru əbədilik qazanır. Orucunuz qəbul olunsun, pak ürəkli insanlar!

Bayramınız mübarək!

Flaqman yeni istehsalat sahələri istifadəyə verib

İyulun 22-də "Baku Steel Company" zavodunda əsaslı yenidənqurmada sonrasına müasir avadanlıqlarla təchiz olunmuş istehsalat sahələri istifadəyə verilib.

İSTEHSAL GÜCÜ 5 DƏFƏ ARTIRILIB

Tədbirdə "Baku Steel Company" MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov bildirib ki, şirkətin həyatında tam yeni bir mərhələ başlayır. Həyata keçirilən yenidənqurma nəticəsində zavodun istehsal gücü 250 min tondan 1 milyon tona çatdırılıb. Şirkət yerli bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, xarici bazara Azərbaycan brendi ilə də məhsul çıxarır. Son vaxtlar 500 tonluq ixrac müqavilələrinin imzalanması zavodun bu sahədə artan potensialından xəbər verir. Həmçinin, MMC-yə məxsus Sumqayıt Boruyayma Zavodu Rusiya bazarına ildə 100 min ton boru ixrac edir.

"Lakin boru pəstahlının Rusiyadan idxal olunması bizi qane etməz. Bunu nəzərə alaraq, ikinci poladritmə sexinin fasiləsiz tökmə məhsulunda boru pəstahlının özümüz istehsal etmək qərarına gəldik. Bu istiqamətdə işlərə başlanılıb və ümidvarıq ki, ilin sonunadək istehsal xəttini işə salmaq mümkün olacaq", - deyərək R.Məmmədov vurğulayıb.

200 MİLYON MANAT SƏRMAYƏ QOYULUB
Rasim Məmmədov qeyd edib ki, tikilməkdə

olan oksigen və maye azot zavoduna müasir avadanlıq alınması üçün Fransanın "Air Liquide" şirkəti ilə 15 milyon avro məbləğində müqavilə imzalanıb. Zavod işə salındıqdan sonra müəssisə özünün oksigen və azot ehtiyaclarını tam ödəyəcək. Yenidənqurma çərçivəsində, həmçinin müasir qeyri-standart avadanlıqlar və mürəkkəb metalqonstruksiya istehsal edən "Baku Steel Construction" sahəsi də yaradılıb. Onlarca belə yenilik olduğunu bildiren R.Məmmədov təkcə bir faktı qeyd etməklə kifayətləndi ki, 2011-2014-cü illərdə yenidənqurma işlərinə 200 milyon manatadək sərmayə qoyulub.

"SIEMENS" AVADANLIQLARI QURADIRILIB

Mərasim iştirakçıları zavodda quraşdırılan ən son texnologiyalarla tanış olublar. Məlumat verilib ki, 2012-ci ildən başlanan yenidənqurma işləri istehsal dayandırılmadan aparılıb. Zavodda Almaniyanın "Siemens VAI" şirkətində istehsal olunan modern konstruksiya 50 tonluq qövslü elektrik sobası, soba çalov qurğusu quraşdırılıb. Müəssisə ABŞ, Fransa, İtaliya, Türkiyə, Hindistan və digər ölkələrin aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla da təchiz edilib. Habelə, Kanadanın STEL-TEK şirkətinin istehsalı olan müasir fasiləsiz tökmə məhsulunu rekonstruksiya edilərək, şırnaqlarının sayı artırıl-

lib. Hazırda ekoloji normalara uyğun, mükəmməl konstruksiyalı qaztənzimləmə kompleksinə malik zavodda poladritmə prosesində əsas güc aqreqlarının işi də tam avtomatlaşdırılıb. Həmçinin, 4 əlavə müasir soyutma qurğusu quraşdırılıb, yayma sexləri, təkrarqazdırma sobaları yenidən qurularaq təkmilləşdirilib. Bütün bunlar məhsulun keyfiyyətini ən son Avropa standartlarına uyğunlaşdırmağa imkan verir.

YENİ QURĞU TİKİLİR

Zavodun mütəxəssisləri metal qırıntılarından əlavə, yeni texnologiya ilə filizdən alınmış məsaməli dəmirin əridilməsi prosesini də mənimsəyiblər. Bu məqsədlə hazırda Almaniyanın "Siemens VAI" və "SMS Siemag", İtaliyanın "Danieli" şirkətlərinin birgə təklifləri əsasında məsaməli dəmir, yanmış əhəng və digər legirlənmə materiallarının sobaya və soba çalova verilməsi qurğusu tikilir.

Müasir avadanlıqlarla təchiz olunmuş qaraj təsərrüfatı, mexanikləşdirilmiş anbar kompleksini tikilib, həmçinin mexaniki sex genişləndirilib və burada yeni metal emalı dəzgəhləri quraşdırılıb. Almaniyada istehsalı olan FKU qurğusu sayəsində sobanın ümumi enerjisi sisteminə mənfi təsirinə qarşısını tam almaq mümkün olub.

Yenidənqurma işlərinin tərkib hissəsi olaraq dünya standartlarına cavab verən, dəqiq təhlil-

lər aparmaq imkanı yaradan mərkəzi laboratoriya qurulub.

Bu laboratoriya Yaponiya, Almaniyaya və İsveçrənin yüksək keyfiyyətli avadanlıqları ilə təchiz edilib. Həmçinin, müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilib, təmiş mikro-iqlim yaradılıb.

YENİDƏNQURMA İŞLƏRİNİ 20-DAN ÇOX ŞİRKƏT APARIB

Bütün bu işlər 20-dən çox yerli və xarici şirkətin, eləcə də zavodun 500-dən çox mühəndis-texniki heyətinin iştirakı ilə görüldü.

MƏHSUL ÇEŞİDİ GENİŞLƏNƏCƏK, İXRAC ARTIRILACAQ

"Baku Steel Company" də aparılan yenidənqurma işləri məhsulun həcmi və keyfiyyətini yüksəltməklə yanaşı, çeşidini genişləndirmək imkanı yaradıb ki, bu da ixraca müsbət təsir edən amillərdəndir.

"Sənaye ili"ndə qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də müəssisələrin xarici bazara çıxış imkanlarının genişləndirilməsidir. "Baku Steel Company" bu baxımdan da öncüllər sırasındadır. Belə ki, onun məhsulları İran, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac olunur. Şirkət, eyni zamanda, ölkənin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərdən biridir.

"Baku Steel Company" Azərbaycanın poladritmə sənayesinin flaqmanıdır.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çoxminli kollektivi

*Ramazan ayların sultanıdır.
Ramazan müsəlman dünyasında ən müqəddəs bayramdır.
Ramazan bayramı münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik.
Bayramınız mübarək olsun!*



"FİNCA"nın qazancı azalıb

"FİNCA Azərbaycan" Bank olmayan kredit təşkilatı (BOKT) 2013-cü ili 7,47 milyon manat xalis mənfəət ilə başa vurub.

BOKT-un maliyyə hesabatlarına görə, "FİNCA"nın ötən ilki xalis mənfəəti 2012-ci illə müqayisədə 1,58 milyon manat və ya 17,5% azdır. Ötən il təşkilatın faiz gəliri təxminən 10 milyon manat artaraq 42,74 milyon manatdan (2012-ci il) 52 milyon manata yüksəlmişdi. "FİNCA" faiz gəlirlərini əldə etmək üçün 11,08 milyon manat xərc çəkib. Təşkilatın yekun əməliyyat gəliri 39,87 milyon manat, inzibati və digər əməliyyat xərcləri isə 30,03 milyon manat təşkil edib. Faiz gəlirinin artmasına baxmayaraq, xalis mənfəətin aşağı düşməsi, əsasən təşkilatın inzibati xərclərinin artması ilə bağlı olmuşdur.

AKTİVLƏRİ 40% ARTIB

Ötən il "FİNCA Azərbaycan"ın aktivləri 51,71 milyon manat və ya təxminən 40% artaraq 182,5 milyon manata çatmışdı. Aktivlərin 160,83 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il təşkilatın kredit portfelini 44,27 milyon manat və ya 40% artıb.



2013-cü ildə "FİNCA Azərbaycan"ın borcu 44,13 milyon manat artaraq 148,95 milyon manata yüksəlmişdi.

Ötən ilin sonuna "FİNCA Azərbaycan"ın nizamnamə kapitalı 4 min manat olmuşdur. Təşkilatın 30,63 milyon manat bölüşdürülməmiş xalis mənfəəti və 2,9 milyon əlavə ödənilmiş kapitalı hesabına cəmi kapitalı 33,53 milyon manat təşkil edib.

2013-cü il ərzində təşkilatın filiallarının sayı 29-dan 65-ə yüksəlmişdir.

Qeyd edək ki, "FİNCA Azərbaycan" MMC Bank olmayan kredit təşkilatı 1998-ci ildə Azərbaycan Respublikasında yaradılmışdır. 19 noyabr 1998-ci ilədək o, FİNCA International Inc. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi kimi qeydiyyatdan keçmişdir. 19 noyabr

1999-cü il tarixdə o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmiş və hüquqi şəxs statusunu almışdır. Təşkilat Azərbaycan Respublikası ərazisində kreditlərin verilməsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul ola bilməsi haqda Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarını yerinə yetirmək məqsədilə yenidən qeydiyyatdan keçmişdir. Yeni müəssisə kreditlərin verilməsi fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankından 29 fevral 2000-ci il tarixli lisenziya almışdır. Təşkilatın qeydiyyatdan keçmiş ofisi Hollandiyada yerləşən "FİNCA Microfinance Cooperative U.A." təşkilatının törəmə müəssisəsidir.

Təşkilatın əsas nəzarətçi tərəfi "FİNCA International Inc." - Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təsis olunmuş və Birləşmiş Ştatların Daxili Gəlir Xidməti tərəfindən vergidən azad ictimai xeyriyyə təşkilatı kimi müəyyən edilmiş barədə məktub almış qeyri-kommersiya təşkilatıdır. Onun törəmə müəssisələri "FİNCA International, Inc." ilə üzlük müqavilələri əsasında fəaliyyət göstərən ayrıca hüquqi şəxslərdir.

SOCAR "Akbank"dan 211 milyon dollar borc alır

"SOCAR Türkiyə" şirkəti "Petlim" limanının tikintisinin bir hissəsini maliyyələşdirmək üçün "Akbank"dan borc alır.

İmzalanmış ön müqaviləyə görə, Akbank layihəyə "term-sheet" şərtləri ilə 13 il müddətinə 211



milyon ABŞ dolları kredit ayıracqdır.

Qeyd edək ki, Petlim

limanının tikintisinin ilk fazası 2015-də, ikinci fazı isə 2016-da həyata keçiriləcəkdir. Limanın tikintisi 300 milyon dollara başa gələcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, SOCAR) 30 May 2008-ci il tarixindən etibarən "SOCAR Turkey Enerji A.Ş" adı ilə Türkiyədə fəaliyyət göstərir.

"Petlim" "SOCAR"ın ilk Neft-kimya Sənayesi Parkı layihəsi (Petkim Value-Site) çərçivəsində tikilir. Türkiyədə 11 min TEU tutumlu gəmilərin yanaşı biləcəyi ilk liman olacaq Petkim Konteyner Limanı (Petlim) başlanğıcda illik 1,5 milyon TEU tutumuna sahib olacaq. Bu tutumla bazanın tələbi uyğun olaraq 4 milyon TEU-ya qədər artırılı biləcəkdir.

ОАО «АтаБанк» провело PR-тур для журналистов



ОАО «АтаБанк» провело PR-тур для журналистов. В ходе мероприятия начальник отдела корпоративных коммуникаций ОАО «АтаХолдинг» Диляра Заманова представила обширную информацию о проделанной работе ОАО «АтаБанк» в сфере Корпоративной Социальной Ответственности за 6 месяцев 2014 года. Были также продемонстрированы видеосюжеты о проделанной работе ОАО «АтаБанк» в сфере КСО за 6 месяцев 2014 года. Было подчеркнуто, что только лишь ОАО «АтаБанк» было проведено около 15 акций в сфере за 6 месяцев 2014 года.

Член Совета Правления и Исполнительный Директор ОАО «АтаБанк» Эльнур Османов, сказал: «Мы поздравляем представителей СМИ с предстоящим Днем

Национальной прессы – 22 июля. Они играют незаменимую роль в деле доведения до общественности информации об услугах и новациях банка. ОАО «АтаБанк» и далее будет организовывать неформальные встречи с журналистами, празднуя знаменательные даты и расширять сотрудничество для предоставления полной информации о новых и современных банковских продуктах населению и повышению финансовых знаний клиентов».

Мероприятие завершилось вручением журналистам сертификатов и подарков. Функционирующее с 1993 года ОАО «АтаБанк» является одной из крупнейших коммерческих структур Азербайджана. Сегодня «АтаБанк» является высокотехнологичным универсальным банком. В Баку и в различных регионах республики функционируют 25 филиалов и отделений банка. Банк предоставляет полный спектр услуг корпоративным и частным клиентам.

Высокие налоги душат экономику Франции



Глава ассоциации французских предпринимателей Medef призвал правительство страны отказаться от 75%-й ставки налога на заработные платы и 35-часовой рабочей недели, поскольку экономика Франции в катастрофическом состоянии.

Макростатистические данные Франции

Президент Medef Пьер Гаттаз заявил, что 75%-я ставка налога на заработную плату, годовой размер которой превышает 100 тыс. евро, наносит ущерб конкурентоспособности Франции.

"75%-я ставка налога, как и 35-часовая рабочая неделя, стала символом Франции во всем мире. Я не встречал ни одного китайца или американца, который бы не упомянул об этом факте. Экономическая ситуация в стране катастрофическая. Если бы Франция была компанией, то она находилась бы на грани банкротства", - заявил Гаттаз.

В то же время Гаттаз признал, что текущее социальное правительство Франции уже предприняло ряд шагов, которые способствовали росту конкурентоспособности Франции, однако, на его взгляд, этих мер недостаточно, необходимо продолжить сокращать государственные

расходы.

Президент Франсуа Олланд пообещал сократить государственные расходы на 50 млрд евро к 2017 г. Помимо этого администрация Олланда планирует в течение следующих трех лет сократить налоги, преимущественно для бизнеса, более чем на 40 млрд евро и сократить расходы бюджета на 30 млрд евро.

В рамках новой программы экономии в течение следующих двух лет налоговая нагрузка на предпринимателей сократится на 6,5 млрд евро, а на 3,7 млн домохозяйств – на 3,6 млрд евро.

Согласно данным Национального статистического управления Insee экономика Франции в I квартале текущего года продемонстрировала нулевой рост по сравнению с предыдущими тремя месяцами. При этом уровень безработицы во второй по величине экономике еврозоны за отчетный период остается высоким – 10,1%. По оценкам Банка Франции, во II квартале ВВП страны поднялся лишь на 0,2%.

Стоит отметить, что отказ от поставки вертолетоносцев "Мистраль" России может усугубить положение бизнеса во Франции, уверенность предпринимателей продолжит сокращаться. Разрыв контракта по поставке "Мистрала" обойдется Франции убытком свыше 1 млрд евро.

На прошлой неделе Франция и Германия соприкоснулись призывам Великобритании и Польши использовать меры, от которых бы пострадали целые сектора российской экономики. Французские чиновники отмечают, что новый этап санкций может быть реализован, но сейчас еще не время для этого.

Президент Франко-российской торгово-промышленной палаты Эмманюэль Киде отметил, что жесткие санкции повредили бы Франции, так как около 6 тыс. компаний работают с Россией.

Отель "Caspian Sea Resort" организовал инфотур для журналистов

12 июля 2014-го года отель "Caspian Sea Resort" который расположен в селе Набран провел инфотур для журналистов.

Главный менеджер отеля Башир Гаджиев который выступил на пресс конференции с речью подчеркнул заметную роль сектора туризма в развитии экономики Азербайджана в последние годы. Башир Гаджиев заявил, что в отеле "Caspian Sea Resort" созданы все условия для семейного отдыха. В коттеджи из 26 квартир можно вместить 110 человек. Коттеджи, оснащенные всеми условиями названы районами Азербайджана. В рамках круглосуточного непрерывного об-



служивания входят открытый бассейн для взрослых и детских, бильярдные залы, фитнес клубы, футбольные площадки, езда на велосипеде, настольный

теннис, пляжный волейбол, и другие виды спорта. Наряду с условиями для взрослых, здесь есть все необходимое на высоком уровне для досуга детей.

Здесь создан KidsClub для обеспечения веселого развлечения детей.

Башир Гаджиев, который подчеркнул высокое развитие сектора туризма в Азербайджане заговорил о высоком потоке как местных так и иностранных туристов. Отель, который в основном функционирует в летний сезон, также занимается организацией различных праздничных и концертных мероприятий. В выходные в отеле организуется разные программы. Здесь устраивают джазовые и мугамные программы.

Следует отметить, что "Caspian Sea Resort" действует с 2008-го года.



Репутация Malaysia Airlines продолжает ухудшаться. Тысячи пользователей социальных сетей возмущены тем, что компания продолжает строить маршруты авиарейсов через территории, где идет конфликт.

Данные воскресного маршрута Лондон - Куала-Лумпур показывают, что самолет Airbus A380 Airbus, принадлежащий компании Malaysia Airlines, пролетал над территорией города Хомс (Сирии), где сейчас идут жесточайшие бои между правительственными войсками и боевиками организации "Исламское государство Ирака и Леванта".

Маршрут рейса МН4 Лондон - Куала-Лумпур После того как детали рейса МН4 были опубликованы, в адрес компании были направлены тысячи разгневанных обращений в социальных сетях.

Несмотря на то что ограничения на полеты пассажирских самолетов на большей части Сирии не были введены, еще около года назад Федеральное управление гражданской авиации

США (FAA) предупредило о потенциальных рисках полетов над данной территорией и рекомендовало избегать полетов над территорией страны.

По словам соучредителя проекта Flightradar24 Микаэля Робертссона, данный рейс был первым, который пролетел над этой территорией за последний год, за исключением рейсов компании Iraq Airways и Syria Air, которые регулярно летают над данной территорией.

"Другие компании используют обходные маршруты", - отметил Робертссон.

Очередной скандал может окончательно похоронить компанию

Malaysia Airlines не пугают военные действия

Malaysia Airlines, которая испытывает серьезные сложности после двух авиакатастроф, произошедших в этом году.

Трагедии серьезно ударили по финансовому состоянию и без того убыточной компании, прибыль резко сократи-

"Я не могу понять, что они могут предпринять, чтобы спасти компанию", - заявил аналитик банка Maybank в Куала-Лумпуре Мохсин Азиз.

Только по итогам I квартала компания лишилась \$134 млн. Еще до

что было основной причиной сомнения экспертов в том, что Malaysia Airlines сможет выжить. События 17 июля могут поставить окончательную точку в истории компании.

Объемы продаж билетов компании резко со-



лась в связи с падением трафика, а расходы выросли.

катастрофы в Донецкой области компания потеряла около \$1,6 млн в сутки,

кратились за последнее время. Об этом свидетельствуют данные аналитического Центра авиации. Такая динамика связана с тем, что в Китае люди призвали бойкотировать авиакомпанию, так как были недовольны предпринятыми усилиями компании по поиску пропавшего борта. Продажи билетов в Китае, население которого является основным потребителем услуг компании, упали на 60%.

КРУШЕНИЕ САМОЛЕТА "БОЙНГ-777"



около 10 километров, в результате чего упал в районе пункта Грабово. Самолет

летел из Амстердама в Куала-Лумпур (Малайзия).

Самолет "Боинг-777" компании Malaysia Airlines, выполнявший рейс Амстердам — Куала-Лумпур, разбился сегодня на территории Украины в 60 км от границы с Россией.

На борту находилось 280 пассажиров и 15 членов экипажа. По предварительной информации, все пассажиры погибли. Самолет потерпел крушение в 60 километрах от российской границы на высоте

более 10 тыс. м могут быть поражены только оружием типа С-200, С-300 или "Бук". Также рассматривается возможность того, что самолет мог быть атакован с воздуха.

ФРС: на рынке труда наметился позитивный тренд

Аналитики Федеральной резервной системы РС утверждают, что на рынке труда появился целый ряд причин для оптимизма. Особенно это касается так называемой долгосрочной безработицы.

Так, на сайте ФРС экономисты опубликовали материал, в котором отмечают существенное сокращение доли безработных в период более 6 месяцев, увеличение степени участия рабочей силы и увеличение соотношения занятого населения.

"Борьба с безработицей привела к значительному снижению долгосрочного уровня безработицы", - говорится в докладе аналитиков центрального банка Томаса Кайнера и Дэвида Ратнера.

Долгосрочная безработица, которая вызывала у председателя ФРС Джанет Йеллен особую озабоченность, снижалась более быстрыми темпами, чем рынок труда в целом.

Напомним, что общая безработица, по последним данным, опустилась до минимальных за последние 6 лет оценок и составила 6,1%. Таких успехов чиновники из ФРС не ожидали даже на конец 2014 г.

По подсчетам экономистов, с 2010 г. около 70% общего снижения безработицы было обеспечено сокращением именно долгосрочной безработицы. Напомним, что в 2010 г. безработица составляла 9,6%.

Аналитики ФРС заявляют, что видят оптимистичные моменты в том, что долгосрочная безработица сохраняет связь с рабочей силой, а те, кто находятся без работы в течение более полугода, могут практически с таким же успехом устроиться на ра-



боту, как и те, кто без работы совсем недавно.

Сейчас безработных в течение более 6 месяцев 32,8% от общего числа, при этом в 2010 г. таковых было 45,3%.

Кстати, именно в 2010 г. был установлен рекорд, поскольку с самого начала сбора статистики в 1948 г. этот показатель никогда не превышал 30% до 2009 г.

Предыдущий пик был зафиксирован в 1983 г. на отметке 26%.

Напомним, что уровень долгосрочной безработицы наряду с инфляцией тщательно анализируется ФРС при принятии решений по монетарной политике.

Следующее заявление ФБРезерва после двухдневного заседания намечено на 30 июля.



Almaniya-Azərbaycan "Bioloji Təbabət" klinikası

Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirik!
Qoy, ömrümüz Ramazan kimi işıqlı, orucluq niyyəti kimi pak və sevilən olsun!



ФРБ напомнил Deutsche Bank о плохой отчетности в США



Федеральный резервный банк Нью-Йорка подверг критике Deutsche Bank AG за неточную отчетность дочерних структур банка в США, пишет издание The Wall Street Journal.

Порой эта отчетность "низкого качества, неточная и недостоверная", отмечается в письме, который Deutsche Bank получил от американского регулятора еще в декабре

прошлого года.

Надзорный орган обнаружил неточности в отчетах, слабый внутренний контроль, неверную классификацию активов, недостаточную развитость технологической базы, при этом многие проблемы запущены, банк уже несколько лет не обращает на них внимания.

ФРБ Нью-Йорка напомнил

Deutsche Bank о недостатках отчетности в 2002, 2007 и 2012 гг.

Неточные отчетности подаются систематически, что создает значительный операционный риск, ввиду чего надзорный орган потребовал от немецкого банка принять меры, нацеленные на решение указанных проблем.

Федеральный резервный банк располагает несколькими рычагами влияния на поднадзорные банки. Регулятор может направить письмо руководству банков с призывом принять надлежащие меры, а в крайнем случае - ввести ограничения на операции финансового института.

Представитель Deutsche Bank заявил WSJ, что банк бесперывно работает над улучшением качества своих систем и укреплением контроля.

На эти задачи выделен 1 млрд евро, дополнительно нанимается 1300 сотрудников, 500 из которых служат в США в сфере управления рисками и технологий.

Мировое господство: Apple выпустит 80 млн iPhone 6

Apple решила сыграть по-крупному. У экспертов уже нет никаких сомнений, что компания выпустит сразу две модели смартфонов в конце лета или в начале осени. Чтобы удовлетворить спрос, Тим Кук отдал подрядчику приказ: к сентябрю собрать 80 млн гаджетов.

действует в общем тренде.

Подрядчики нанимают сотрудников

Крупнейшие партнеры Apple - Foxconn и Pegatron - должны начать производство модели iPhone с экраном 4,7 дюйма в августе, а более крупную версию в сентябре начнет собирать Hon Hai. По информации от источников Wall Street Journal, Foxconn и Pegatron активно готовятся к выполнению заказа и нанимают сотни новых работников. Это звучит почти как сенсация, ведь у Foxconn, например, и так миллион сотрудников. Полностью рекордный заказ на производство iPhone 6 должен быть вы-

нерский договор с компанией GT Advanced Technologies, которая занимается разработкой сапфирового стекла, причем специализируется на технологии, позволяющей снабдить таким стеклом достаточно крупные девайсы. Теперь в штате Аризона у Apple и GT Advanced Technologies есть фабрика, на которой производится материал. Вот только до сих пор компания Тима Кука его нигде не применяла, кроме сканера отпечатка пальца Touch ID для iPhone 5S. Разумеется, сапфировое стекло отлично подходит для смарт-часов iWatch. Но Apple хочет научиться делать большие дисплеи и начать может именно с iPhone 6.

Крупнейший заказ в истории
Компания из Купертино уже не в первый раз удивляет масштабом своих планов: когда на рынке появились iPhone 5S и 5C, азиатские заводы произвели, по разным оценкам, 50 или даже 60 млн смартфонов. Спрос на iPhone 5C оказался чуть менее оживленным, чем ожидалось, но для Apple это не стало серьезной проблемой. Напомним, что Тим Кук когда-то разработал уникальную логистическую систему, которая позволяет компании моментально подстраиваться под рыночные условия.

На этот раз было принято решение собрать 70-80 млн iPhone 6 в двух вариантах - с диагональю экрана 4,7 и 5,5 дюйма. Это самый крупный заказ в истории Apple и, скорее всего, всей индустрии гаджетов. До сих пор Тим Кук и другие топ-менеджеры Apple утверждали, что фаблеты, то есть смартфоны с экраном более 5 дюймов, не самая лучшая идея, так как их неудобно держать. Компания опиралась на собственный формат дисплея, с иными пропорциями, и многие шутили на тему продолжающегося "удлинения" iPhone. Если информация от инсайдеров подтвердится, это будет означать, что Apple все-таки сменила стратегию и теперь

полнен к декабрю.

Известно, что новые iPhone будут основаны на металлическом каркасе и задняя часть, видимо, будет вновь выполнена из алюминия. Устройства будут доступны в нескольких цветовых вариантах. Интересно, станет ли Apple разделять две модели по тому же принципу, что и iPhone 5S и 5C, позиционируя один гаджет как дорогой и престижный, а второй как молодежный и доступный.

Драгоценное стекло

И еще один слух: смартфоны все-таки оснастят сапфировым стеклом. Ранее Apple заключила парт-

Мировое господство

С помощью новых моделей Apple попытается раз захватить Китай, ведь кто владеет рынком КНР, тот может претендовать и на мировое господство. Есть информация о том, что в Поднебесной уже распространяются листовки, в которых говорится, что смартфоны нового поколения появятся на полках магазинов 19 сентября. Упор в Китае Apple, скорее всего, будет делать именно на фаблет, то есть на вариант iPhone 6 с экраном 5,5 дюйма. В данный момент доля Apple на рынке смартфонов составляет 18%. На первом месте Samsung, у которой 29% рынка. Но Galaxy S5 оказалась не самой удачной моделью для Samsung с точки зрения продаж. Так что у Apple есть отличный шанс отвоевать у корейцев часть потенциальных покупателей.

Товарооборот между Азербайджаном и Грузией сократился почти на 4%

Азербайджан остается вторым самым крупным внешнеторговым партнером Грузии.

Об этом говорится в отчете о внешней торговле "Грузстат" (Национальной статистической службы Грузии) по итогам января-июня 2014 года, опубликованном в четверг.

Товарооборот Грузии с Азербайджаном в первом полугодии составил 584,3 миллиона долларов (10,7 процента от общего объема внешне-торговых операций Грузии), что на 3,7 процента меньше аналогичного периода прошлого года. Для сравнения: в январе-июне 2013 года товарооборот двух стран составлял 605,98 миллиона долларов.

За отчетный период Азербай-

джан остался самым крупным экспортным рынком для Грузии, с удельным весом в общем экспорте этой страны в 20,4 процента. За указанный период Грузия экспортировала в Азербайджан товаров и услуг на 290,2 миллиона долларов, что на 12,8 процента меньше показателя первого полугодия 2013 года.

В то же время из Азербайджана импортировано товаров и услуг на 294,1 миллиона долларов (7,3 процента всего импорта Грузии), что на 7,6 процента меньше аналогичного показателя прошлого года.

Профицит торгового баланса между Азербайджаном и Грузией составил 41,1 миллиона долларов. Самым крупным торговым парт-

нером Грузии является Турция с оборотом в 939,5 миллиона долларов, на третьем месте - Китай с объемом товарооборота в 380,2 миллиона долларов.

В январе-июне 2014 года внешнеторговый оборот Грузии составил 5,4 миллиарда долларов, что на 14,9 процента превышает показатель аналогичного периода прошлого года.

Экспорт составил 1,42 миллиарда долларов (рост на 14,5 процента), импорт - 4,03 миллиарда долларов (рост на 15,8 процента).

Дефицит внешнеторгового баланса составляет 2,6 миллиарда долларов или 48 процентов от всего оборота.

Торговыми партнерами Грузии в отчетном периоде была 131 страна. В товарообороте с 95 странами образовалось отрицательное сальдо, а с 36 странами - положительное.



"Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı

İnsanın sadıq dostlara ehtiyacı digər zəruri ehtiyaclardan daha əhəmiyyətli deyil. Dost və yoldaşlarından arxayın olan bir insan digər məsələlərdə də özünü rahat hiss edir.

Həzrət Əli deyib: "Sənə güvənənə əl tut". Ramazan ona görə ayların sultanı sayılır ki, insanların bir-birinə əl tutmaq ayıdır.

Bayramınız mübarək olsun!

У Credit Suisse самый большой убыток за 6 лет



Потери второго по величине банка Швейцарии Credit Suisse Group AG во II квартале 2014 г. стали самыми существенными за 6 лет из-за штрафа на сумму \$2,6 млрд, наложенного за содействие гражданам США в уклонении от уплаты налогов.

Более того, банк проводит реорганизацию инвестиционного подразделения, в рамках чего намерен выйти из сырьевого бизнеса.

За прошлый квартал чистый убыток финансового института составил 700 млн швейцарских франков (\$779,44 млн), тогда как годом ранее объем чистой прибыли за аналогичный период составил 1,05 млрд франков. Экономисты, опрошенные агентством Bloomberg, в среднем ожидали потери объемом 691 млн франков. Выручка Credit Suisse уменьшилась на 7% до 6,46 млрд франков с 6,95 млрд франков.

За три месяца, окончившиеся 30 июня, доналоговая прибыль инвестиционного подразделения уменьшилась до 752 млн франков с 754 млн франков, зафиксированных в 2013 г. Credit Suisse планирует продать непрофильные активы. Стратегический сектор инвестбанка уменьшил доналоговую прибыль на 11% до 1 млрд франков, выручку - на 7%.

Доналоговая прибыль в сфере управления активами и обслуживания состоятельных клиентов составила 882 млн франков, при этом непрофильный сегмент получил убыток в 1,63 млрд франков, пишет The Wall Street Journal.

Ранее швейцарский банк Credit Suisse признался, что сознательно помогал гражданам США уходить от уплаты налогов в течение десятилетий. В рамках урегулирования спора банк выплатил американским властям штраф в размере \$2,6 млрд. По данным американских властей, Credit Suisse помогал клиентам создавать структуры в офшорных зонах с целью ухода от уплаты налогов. В течение 6 лет, с 2002 по 2008 гг., из-за махинаций банка около 22 тыс. американцев ушли от уплаты налогов, общий объем ущерба оценивается в \$12 млрд.

AccessBank привлёк \$15 млн. на финансирование проектов энергоэффективности в Азербайджане

The Green for Growth Fund (GGF) предоставил AccessBank кредит в размере 15 миллионов долларов.

Как говорится в сообщении банка, распространённом в четверг, привлечённые средства позволят AccessBank существенно увеличить финансирование проектов по энергосбережению и поддержать его роль в качестве инвестора в области финансирования энергоэффективности в стране.

"У нас появились дополнительные возможности для выделения средств микро-, малым и средним предприятиям в целях усовершенствования их оборудования и механизмов", - прокомментировал данную сделку Кенан Агаев, исполнительный директор AccessBank по малому и среднему бизнес-кредитованию и корпоративным услугам.


У AccessBank широкая филиальная сеть, обслуживающая сектор малого и среднего бизнеса. Ожидается, что данная инвестиция приведёт к годовой экономии энергии свыше 43 500 МВт/ч и снижению выброса CO2 более чем на 21 тысячу тонн.

Южной Европе Кристофер Ноулс. GGF является Европейским фондом частно-государственного партнёрства. Фонд функционирует в сфере обеспечения энергетической эффективности и стимулирования использования возобновляемых источников энергии в Южной Европе, а также в регионе Европейского Восточного Соседства. Помимо кредитования GGF посредством своей Службы технической помощи оказывает поддержку по оценке энергоэффективности.

AccessBank основан в 2002 году такими организациями, как ЧБТР, ЕБРР, МФК, KfW, немецкая консультационная компания LFS Financial Systems (LFS) и AccessHolding. AccessBank занимается кредитованием микро и МСБ предприятий. Банк обладает широкой филиальной сетью в Азербайджане, где работают свыше 2000 человек. Агентство FitchRatings присудило AccessBank-у рейтинг ВВ+, который является наивысшим кредитным рейтингом среди всех банков Азербайджана.

сферы обеспечения энергетической эффективности и стимулирования использования возобновляемых источников энергии в Южной Европе, а также в регионе Европейского Восточного Соседства. Помимо кредитования GGF посредством своей Службы технической помощи оказывает поддержку по оценке энергоэффективности.

AccessBank основан в 2002 году такими организациями, как ЧБТР, ЕБРР, МФК, KfW, немецкая консультационная компания LFS Financial Systems (LFS) и AccessHolding. AccessBank занимается кредитованием микро и МСБ предприятий. Банк обладает широкой филиальной сетью в Азербайджане, где работают свыше 2000 человек. Агентство FitchRatings присудило AccessBank-у рейтинг ВВ+, который является наивысшим кредитным рейтингом среди всех банков Азербайджана.



Ученые придумали материал для поглощения радиоактивных газов

Клетка с химическим элементом радоном в таблице Менделеева

Ученые Великобритании, Франции и США предложили новый экономичный способ извлечения благородных радиоактивных газов из атмосферы и воды. Результаты исследования авторы опубликовали в журнале *Nature Materials*, кратко с ними можно ознакомиться на сайте Ливерпульского университета.



Для извлечения вредных газов ученые протестировали органический материал, строение которого позволяет избирательно адсорбировать молекулы радиоактивных газов и пропускать молекулы кислорода и азота.

Такое избирательное пропускание элементов достигается за счет специальных полостей в новом материале, строение которых имитирует геометрию атомов радиоактивных газов.

Концентрация инерт-

ных радиоактивных газов — ксенона, радона и криптона — в воздухе составляет порядка одного атома на миллион молекул кислорода и углекислого газа. Радон — радиоактивный газ, который обладает свойством

накапливаться в помещениях. Поэтому особенно важной задачей является, с одной стороны, обезвреживание жилых помещений от таких газов и, с другой стороны, их извлечение из атмосферы для использования в радиомедицине.

По мнению британских ученых, протестированный ими материал, в отличие от аналогов, более экономичен и прост в использовании. Исследователи надеются найти ему применение не только в медицине и экологии, но и в фармацевтической промышленности для разделения близкородственных химических элементов.

Город в США выставлен на продажу за 1,5 миллиона долларов

Городок Аладдин в Вайоминге с населением 15 человек выставили на продажу за 1,5 миллиона долларов, сообщает *Gillette News Record*. Потенциальному покупателю предложили 15 зданий, в том числе почтовое отделение и действующий 118-летний универсальный магазин, торгующий всем, начиная с рыболовных снастей и заканчивая предметами антиквариата.

Выставили на продажу город супруги Джуди и Рик Бренгл, которые стали его владельцами в 1986 году. За это время Джуди успела поработать в должности мэра города, начальника почтового отделения и главы полиции.

Каждый год в августе через город проезжают сотни байкеров, следующих на соревнования *Sturgis Motorcycle Rally*. Многие из них останавливаются отдохнуть на ве-



ранде универсального магазина, где можно выпить и перекусить. Именно этот магазин, функционирующий без перерыва вот уже 118 лет, позволил городу не исчезнуть. В 2011 году у магазина появилась собственная страница в Facebook, на которую подписаны почти 600 человек.

Джуди Бренгл отметила, что после продажи города магазином и почтовым отделением могут продол-

жить управлять ее внуки.

Также на продажу были выставлены кафе и мотель по соседству с Аладдином, которым владеют родственники семьи Бренгл. За постройки и прилегающие к ним полгектара земли хозяева назначили цену 549 тысяч долларов.

Название Аладдин город получил в 1894 году. Его первые владельцы надеялись разбогатеть, как герой одноименной сказки. В то время через город пролегла железная дорога, связывающая Вайоминг и Миссури и предназначенная для перевозки угля. В 1910 году перевозки сократились, а в 1922-м железнодорожная ветка и вовсе была закрыта.

Ранее в 2014 году американский бизнесмен выставил на продажу город Свет в Южной Дакоте и запросил за него 400 тысяч долларов.

“Azəraqrartikinti” Səhmdar Cəmiyyəti



Ramazan ucalıq, haqq-ədalət, alicənablıq ayıdır. Azərbaycan xalqı bir ilahi imtahandan da elliklə çıxdı, xeyirxah hisslər bütün ürəklərdən şəri, zülməti qovdu, işıqlı, pak Ramazan bayramınız mübarək!

Вдова курильщика отсудила у табачного гиганта 23 миллиарда долларов

Табачная компания R.J. Reynolds Tobacco — второй по величине производитель сигарет в США — выплатит вдове погибшего курильщика 23 миллиарда долларов. Такое решение, как сообщает *BBC News*, в воскресенье, 20 июля, принял суд Флориды. На предприятии заявили, что сумма компенсации, которая стала одной из крупнейших в истории американского штата, «выходит за рамки разумного и справедливого».

Синтия Робинсон — вдова Майкла Джонсона, умершего от рака легких в возрасте 36 лет, подала иск против производителя сигарет в 2008 году. Жительница города Пенсакола утверждала, что ее супруг — водитель автобуса — выкуривал до трех пачек в день на протяжении более 20 лет. «Он не мог бросить вредную привычку. Он курил даже в день своей смерти в 1996 году», — заявил *Reuters* адвокат истицы.

Слушания в суде продолжались четыре недели. Адвокаты настаивали на том, что табачная компания не предоставила достаточного количества информации о вреде курения и зависимости, которая возникает у человека в процессе. Изначально



присяжные решили, что R.J. Reynolds Tobacco должна выплатить вдове, а также ее сыну 7,3 и 9,6 миллиарда долларов соответственно. Однако после дополнительного семичасового обсуждения коллегия увеличила итоговую сумму до 23,6 миллиардов долларов.

Вице-президент компании Джеффри Рэборн заявил, что объем выплат «чрезвычайно преувеличен и недопустим по законам штата, а также с точки зрения конституцион-

ного права». «Этот вердикт выходит за рамки разумного и справедливого», — подчеркнул он. Представители табачного гиганта намерены оспорить решение суда.

Это уже не первый случай, когда суд штата Флорида присуждает компенсацию семье погибшего от рака легких курильщика. В 2008 году компанию Philip Morris обязали выплатить американке, чей муж скончался в 1997 году от рака легких, восемь миллионов долларов.

Рубль укрепился на фоне снижения напряженности



Доллар снизился при открытии на 12,5 коп. до 34,87 руб., рубль вырос к бивалютной корзине на фоне уменьшения геополитического давления.

Торги на ETC по дол-

лару стартовали сделками в границах 34,85-34,895 руб./\$1, в среднем за минуту курс зафиксирован на уровне 35,07 руб./\$1, это на 13,5 коп. ниже уровня закрытия. Курс евро составил

46,95 руб. за 1 евро, это на 21 коп. ниже уровня закрытия. Цена бивалютной корзины упала на 16 коп. до 40,305 руб.

Доллар США торгуется на 18 коп. ниже официального курса, евро — на 43 коп. ниже официального курса.

Рубль вчера также использовался очень и очень сильно. В паре с долларом российская валюта прибавила 0,8%, а в паре с единой европейской — даже более 1%. Помимо спекулятивного фактора свою роль сыграл также период налоговых вы-

плат. Обычно, если никаких экстраординарных событий не происходит, в этот период российская валюта ведет себя довольно стабильно. Играть на ослабление рубля в тот момент, когда от экспортеров наблюдается довольно существенный спрос на рубль, спекулянты, разумеется, не будут.

Официальный курс ЦБ РФ доллара США к рублю расчетами с 23 июля составляет 35,0387 руб. (+0,15%), а евро — 47,3758 руб. (+0,27%).



“AZEUROTEL” MMC

Bu müqəddəs Ramazan ayında oruc tutaraq Allah-Təala qarşısında borcunu ödəyən, daha da paklaşan, xeyirxahlaşan dost Azərbaycan xalqını ürəkdən təbrik edirik!





Минэкономики Грузии будет вести переговоры с TAV Georgia в Турции

Делегация министерства экономики Грузии будет вести переговоры с компанией TAV Georgia - оператором Тбилисского международного аэропорта - в Турции. Об этом сообщил журналистам в среду министр экономики Георгий Квирикашвили. "Планируется визит наших сотрудников в Турцию. очередной раунд переговоров пройдет там, и посмотрим, какими будут результаты. В данное время переговоры конфиденциальные. Единственное, что могу сказать, это то, что аэропорт необходимо привести в соответствие с международными стандартами", - сказал Квирикашвили. По его словам, TAV Georgia согласна выложить взятые по договору обязательства, но при этом заявляет, что "нужен документ, где это будет отражено".

Vista Georgia получила "Боинг" для полетов из Тбилиси

Авиакомпания Vista Georgia получила "Боинг 737-300" для полетов из Тбилиси. Информацию об этом распространила базирующаяся в Дубае компания-провайдер "Aerovista". Как сообщается на сайте компании, полеты в соседние страны из Тбилиси начнут осуществляться с лета 2014 года. Рейсы предполагается осуществлять в Киев, Москву и Алматы. На сайте Администрации гражданской авиации Грузии размещена информация о том, что Vista Georgia обратилась к администрации об организации регулярного рейса Тбилиси-Минск-Тбилиси и Тбилиси-Тель-Авив-Тбилиси. По данным публичного реестра Грузии, в данное время 49 процентов доли Vista Georgia принадлежит гражданке России Анжелике Лахьяловой, а 51 процент - Анне Сафаровой. До 2010 года компания целиком принадлежала Лали Болквадзе.



Азербайджанская компания "Union Lizing" размещает облигации с доходностью в 11%


Государственный комитет по ценным бумагам (ГКЦБ) Азербайджана зарегистрировал проспект эмиссии именных процентных бездокументарных обеспеченных облигаций ОАО "Union Lizing" на сумму пять миллионов манатов. Об этом говорится в сообщении Бакинской фондовой биржи (БФБ), распространенном в среду.

В сообщении отмечается, что в рамках эмиссии выпущено пять тысяч облигаций номинальной стоимостью в одну тысячу манатов каждая. Срок обращения ценных бумаг составляет 1095 дней при годовой доходности в 11 процентов и периоде погашения - раз в квартал. Андеррайтером размещения выступает ООО "Celsi Kapital".



В Тбилиси будет построен новый центр управления полетами

В Тбилиси начинается строительство нового центра управления полетами. Капсулу в фундамент центра в среду заложили министр экономики Грузии Георгий Квирикашвили, мэр Тбилиси Давид Нармания и депутат сакребуло столицы Гулико Зумбадзе. Как заявил на церемонии Квирикашвили, новый центр будет оснащен современной инфраструктурой и разработанными



Международной организацией гражданской авиации современными технологиями и современными системами. По его словам, тендер на закупку новых систем управления воздушными полетами будет объявлен осенью. Ориентировочная стоимость систем - девять миллионов евро. Новый центр управления полетами полностью будет обеспечивать безопасность полетов в контролируемом Грузией воздуш-

ном пространстве. Центр сможет обслуживать и новые аэропорты, если таковые будут построены. Проект центра разработала в 2010 году компания "Лебо", а строительные работы будет осуществлять победившая в тендере грузинская компания "Даги". По графику строительство должно быть завершено в течение двух лет. Стоимость строительства - семь миллионов лари. На стройке будет занято около 200 человек.

Казахстанский фонд "Самрук-Казына" одобрил вывод 15 компаний в частный сектор

Комиссия казахстанского фонда национального благосостояния "Самрук-Казына" по реализации активов одобрила вывод 15 компаний в частный сектор. Об этом сообщила заместитель главы правления АО "Самрук-Казына" Елена Бахмутова после заседания комиссии фонда по реализации активов и объектов в рамках комплексного плана приватизации на 2014-2016 годы. "На рассмотрение комиссии мы выносим первоочередные вопросы. Мы также даем рекомендации правлению фонда по перечню объектов, которые будут выноситься на реализацию в течение текущего года. Я напомним, что обычный способ ре-

ализации в рамках регламента - это аукцион или электронный конкурс, предполагающий ряд условий, которые будут реализовываться на площадке министерства финансов. Готовность к этому уже имеется. Работа завернута, и надеемся, что это позволит приступить к реализации 15 объектов", - сказала она. По ее словам, все 15 объектов будут реализовываться через дочерние компании, но, руководствуясь общими принципами и правилами, утвержденными в регламенте фонда, а также в соответствии с методологическими рекомендациями. "В их числе - предприятия по ремонту и обслуживанию по-

движного состава, а именно: ТОО "Биржан-Атырау", ТОО "Бас-Балхаш 2004", ТОО "Ак Берен", компании по очистке и подготовке вагонов-цистерн для нефтепродуктов - ТОО "Ертыс сервис", ТОО "Казыкерт-Юг" и другие", - говорится в распространенном сообщении фонда. Кроме того, по словам Бахмутовой, завершается оценка оставшихся активов, и по некоторым из них ожидается решение от вторых участников в связи с реализацией права преимущественной покупки. Информационные паспорта всех активов, выставяемых

на торги в августе, доступны на сайтах фонда и специализированной дочерней компании - ТОО "Самрук-Казына Контракт". В ближайшее время планируется запустить "горячую линию", позвонив на которую все заинтересованные потенциальные покупатели смогут получить информацию о приватизации, правилах участия в торгах, а также об отдельных активах", - сказала замглавы правления АО.



Цена нефти на мировых биржах

На мировых биржах отмечено снижение цен на нефть марки «Лайт» и «Брент». На нью-йоркской бирже NYMEX («New York Mercantile Exchange») цена барреля нефти марки «Лайт», снизившись на 0,33 доллара, составила 102,39 доллара, а на биржах в лондонской ICE («InterContinental Exchange Futures») цена одного барреля нефти марки «Брент», упав на 0,02 доллара, составила 107,33 доллара. Как сообщили Азербайджан в Управлении маркетинга и экономических операций Государственной нефтяной компании Азербайджанской Республики, на лондонской бирже цена на баррель нефти марки «Азери Лайт», выросла на 0,59 доллара, составила 109,27 доллара.

Туркменистан и Словения подписали меморандум о взаимопонимании в сфере телекоммуникаций



Государственной компанией электросвязи "Туркментелеком" и компания "Iskratel, Telekomunikacijski sistemi, d.o.o., Kranj" (Словения) подписали в Ашхабаде меморандум о взаимопонимании. Об этом говорится в сообщении правительства Туркменистана, распространенном в среду. В сообщении отмечается, что церемония подписания меморандума состоялась в рамках официального визита президента Словении Борута Пахора в Туркменистан (22-23 июля). В ходе визита Пахор провел переговоры с президентом Туркменистана Гур-

бангулы Бердымухамедовым и правительством страны. Сфера связи и телекоммуникаций - одна из наиболее перспективных и динамично развивающихся отраслей экономики Туркменистана. У министерства связи Туркменистана налажены партнерские отношения с такими компаниями, как "Sony", JVC, "Siemens-Nokia", "Shell & Wilcox", "Tandberg", "Rhode & Schwarz", NEC, "Евразия Транс Лимитед", "Прима Телеком" и другими. Ранее сообщалось, что Государственная компания электросвязи "Туркментелеком" изучает предложения "Cisco", "Alcatel", "Juniper" и других компаний по внедрению в стране телевидения высокого качества и широкополосного доступа в интернет. Туркменистан также планирует в текущем году с помощью французской "Thales Alenia Space" вывести на орбиту свой первый спутник.

«Муганбанк» обнародовал финансовые показатели на 1 июля

1 июля 2014 года активы ОАО «Муганбанк» достигли 364 670 тыс. манат, что по сравнению с соответствующим периодом прошлого года больше на 16,4 процента. Совокупный капитал банка составил 53 795,61 тыс. манат. Об этом Азербайджан сообщили в банке. Наряду с этим, депозитный портфель достиг 125 591 тыс. манат. Кредитный портфель банка по сравнению с показателями соответствующего периода прошлого года вырос на 16,1 процента, достигнув 257 925 тыс. манатов. Напомним, что в соответствующем периоде прошлого года кредитный


портфель банка составлял 222 224 тыс. манатов. На упомянутый период процентный доход ОАО «Муганбанк» составил 19 486,71 тыс. манат, а непроцентный доход 8 392,94 тыс. манат. Коэффициент ликвидности ОАО «Муганбанк» на соответствующий период составил 68 процентов. Отметим, что ОАО «Муганбанк» - один из ведущих финансовых институтов азербайджанского финансового банковского сектора - начал свою деятельность в 1992 году. На сегодняшний день 38 филиалов и 7 отделений ОАО «Му-

ганбанк» в Азербайджане и представительство банка в Москве оказывают клиентам качественные услуги по всем видам банковских продуктов. ОАО «Муганбанк» сотрудничает с международными экономическими структурами. Среди них Агентство США по международному развитию (USAID), Европейский банк реконструкции и развития (ЕБРР), Международная финансовая корпорация (IFC) Инвестиционный фонд США - World Business Capital (WBC), Корпорация частных зарубежных инвестиций (OPIC) и Исламская корпорация развития частного сектора (ICD).



Грузия вернула Ирану некондиционный битум

Министерство финансов Грузии возвратило Ирану экспортированный этой страной нефтяной битум из-за несоответствия нормам качества. Девятого июля из Ирана в Грузию через таможенно-пропускной пункт "Вале" было ввезено 116 070 килограммов нефтяного битума на сумму 65 811,69 доллара. Как сообщили Trend в среду в министерстве финансов Грузии, образцы ввезенного битума были отправлены на экспертизу в Национальное бюро судебной экспертизы имени Левана Самхараули. Согласно результатам исследований, импортированный в Грузию битум не соответствовал нормам, указанным в сертификате качества, который был предъявлен импортером. В соответствии с требованиями законодательства Грузии, 22 июля битум был возвращен стране-импортеру.




Məhəmməd Peyğəmbər (s) «Ramazan-ayların ən yaxşısıdır», - demişdir. Ramazanın bir daha ən qiymətli günlərini, saatlarını, anlarını yaşamış xalqımızı əziz bayram münasibətilə ürəkdən təbrik edirik!

Dəvəçi Dəyirman ATSC



Bir həqiqətdir ki, oruc tutmaq insanın ruhunu lətif, iradəsini qüvvətli, canını sağlam edir. Orucunuz qəbul olsun.
Ramazan bayramınız mübarək!




Gəncə avtomobil zavodu
"Kiçikdən böyüyə", addım-addım inkişafa doğru



Ramazan ucalıq, haqq-ədalət, alicənablıq ayıdır. Azərbaycan xalqı bir ilahi imtahandan da elliklə çıxdı, xeyirxah hisslər bütün ürəklərdən şəri, zülməti qovdu, işıqlı, pak Ramazan bayramınız mübarək!



Dinlər arasında ən yüksək məqamda duran İslamda oruc tutmaq kamillik, dolğunluq, ucalıq, saflıq, iradə, xeyirxahlıq, nəciblik və ləyaqət təliminə çevrilmişdir. Ramazan ayında oruc tutmuş həmvətənlərimizə ən gözəl diləklərimizi bildiririk.



«Expressbank» создал для своих клиентов «Личный кабинет»

«Expressbank», заботясь о комфорте своих клиентов, продолжает работу над внедрением инноваций, что является одной из основных его целей.

Как сообщили АзербТадж в банке, на этот раз клиентам был представлен электронный «Личный кабинет», благодаря которому клиент сможет в любое время оплатить кредит, пополнить депозитный и текущий счета, разместить средства на банковскую карту. Для этого необходимо пройти регистрацию на корпоративном сайте банка www.expressbank.az. Отметим, что все операции производятся мгновенно.

Операции могут проводиться посредством карты любого банка. В случае использования карты банка, обслуживаемого Процессинговым центром «Millikart», комиссия по операции не удерживается, когда как с карт банков

других процессинговых центров за каждую операцию будет удерживаться 1 % комиссионных.

Посредством «Личного кабинета» клиенты банка также смогут получить информацию о номерах своих контрактов, видах продуктов, суммах на своих счетах, суммах долга по кредитам и начисленных процентов по депозитам, а также другую полезную информацию.

По словам директора Департамента информационных технологий Expressbank Яшара Керимова, создание такого рода услуг нацелено на упрощение процессов обслуживания, благодаря которым клиент, не приходя в банк, в удобное ему

время за считанные секунды сможет провести соответствующую операцию. Кроме этого он отметил, что в данный момент ведется интенсивная работа над несколькими проектами, которые так же послужат обеспечению удобства клиентов.



Azərbaycan Kooperasiya Universiteti



Orucluq uca Allahdan bəndələrinə mükafat bayramıdır. Allah rəhman və rəhimlidir. İnsan üçün bir Allaha sədaqətli olmaqdan böyük səadət yoxdur.

Ramazan bayramınız mübarək, dostlar!

Капитал Банк отмечает 140-летие своего создания



Капитал Банк отмечает 140-летие своего создания. Об этом АзербТадж сообщили в банке.

В качестве правопреемника Сбербанка Азербайджана, первый пункт обслуживания Капитал Банка начал свою деятельность как Сберегательная касса 24 июля 1874 года. Впервые Сберегательные кассы начали свою деятельность при Бакинском городском филиале Российского Государственного Банка. Исполнительным руководителем филиала был Иван Хандажевски. В состав Учетного комитета входили такие известные личности Азербайджана, как Гаджи Зейналабдин Тагиев, Гаджи Баба Гашимов, Гаджи Шихали Дадашев.

После провозглашения Азербайджанской Демократической Республики 30 сентября 1919 года состоялось открытие Азербайджанского Государственного Банка и с 1 декабря 1919 года была восстановлена деятельность Сберегательных касс.

28 апреля 1920 года после падения АДР указом Революционного комитета Азербайджана от 9 июня 1920 года была приостановлена деятельность Бакинского филиала Российского Государственного Банка и как все остальные банковские кредитные организации эта структура тоже была включена в состав вновь созданного Халг Банка.

Dünyəvi iqtisadiyyatlarda islam maliyyə sisteminin tətbiqinin mümkünüyü barədə

(əvvəli ötən sayımızda)

Nəticədə, bir qisim müsəlman ilahiyatçı alimlər faizin haram olmasına yeni baxışla yanaşmağa cəhd göstərməklə, onu modernləşdirmək istəyirdilər. Digərləri isə şəriətin müəyyən etdiyi qaydalar əsasında bank sisteminin yaradılmasına cəhd göstərirdilər. İkinci istiqamət artıq öz bəhrəsini İslam İnkişaf Bankı təmsilində vermişdir.

İslam bank sistemi birmənalı olaraq bu və ya digər layihənin həyata keçirilməsi üçün faizsiz kreditləşməni həyata keçirir. Bununla yanaşı, xarici ticarət əməliyyatlarını maliyyələşdirməklə əldə olunan mənfəətdə iştirak edir. İstər faizsiz kreditləşmənin aparılmasında, istərsə də mənfəətdə iştirakda əldə olunan pay əməliyyatların sonunda müəyyən edilir. Bir qayda olaraq, banklar daha çox ticarətlə bağlı idxal-ixrac əməliyyatlarını maliyyələşdirirlər. Burada onların əməliyyatda iştirak etməklə qazandıqları mənfəətin payı faiz kimi deyil, ticarət mənfəəti kimi görünür. İslam bankının klassik bank sistemindən fərqi onun mənfəətdən əldə etdiyi payı aparmış olduğu əməliyyatların sonunda müəyyən etməsi ilə əlaqədardır. Beləliklə də, o, əvvəlcədən müəyyən edilən faizdən, ribadan, sələmdən tam uzaqlaşdıran bir sistemdir.

Şəriətə görə, depozitlərin qəbulu və onlara görə faizin verilməsi yolverilməzdir. Lakin bununla əlaqədar olaraq əmanətçilər «yoldaşlıq müqaviləsi» deyilən müqaviləyə girirlər və bankın mənfəət və itkisində iştirak edirlər. Məsələn, belə üsuldan Küveyt Maliyyə Evinə istifadə edirlər.

İslam bank sistemi öz iqtisadi mahiyyətinə görə fəaliyyətini faizlə deyil, mənfəətlə əlaqələndirir. Bu o heç vaxt müflisləşməyə məruz qalmır, çünki onlar tamamilə yeni bir mühit əsasında formalaşırlar ki, bu da yalnız «əməllə pulun» birləşməsinə, əməliyyatların sonunda mənfəətdən pay almağa, eləcə də ticarət



mənfəətinin əldə olunmasına əsaslanır. Digər tərəfdən, islam bankları ilə klassik bank sistemi nə aktiv, nə də passiv əməliyyatlarla heç vaxt üzlaşmədikləri üçün onlar hər cür rəqabətdən uzaqdırlar. Eləcə də, islam bank sistemi yardım xarakterli kreditləşməyə üstünlük verdiyi üçün onun mahiyyəti tamamilə klassik bank sistemindəki vəsaitə görə faizin əldə olunması prinsipindən fərqləndiyindən bunların iqtisadi həyatda oynadığı rollar da tamamilə müxtəlifdir.

Müsəlman ölkələrində islam prinsipləri əsasında bank sisteminin qurulması üçün 1978-ci ildə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Əl-Feyşəl Assəudun təşəbbüsü ilə Beynəlxalq İslam Bankları Assosiasiyası yaradılmışdır (BİBA). Bu təşkilat islam banklarının təkə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də islam iqtisadi prinsipləri əsasında fəaliyyət göstərməsinə şərait yaratmışdır. Göstərmək lazımdır ki, öz miqyası və əməliyyatların aparılması xarakterinə görə İslam İnkişaf Bankının (İİB) müsəlman dünyasında çox böyük rolu vardır. Müsəlman ölkələrinin iqtisadi inqerasiyasında, onların sosial-iqtisadi cəhətdən zəif inkişafının aradan qaldırılmasında, islam sivilizasiyasının

qərarlaşmasında İİB müstəsna rol oynayır.

Düzdür, İİB-nin müsəlman ölkələrinin iqtisadi əlaqələndirilməsində xüsusi rolu olsa da, 1969-cu ildə Səudiyyə Ərəbistanının kralı Feysəlin təklifi və Misirin prezidenti Nasirin dəstəyi ilə Rabatda İslam Təşkilatı Konfransı (İTK) təsis edilmişdir ki, burada da hazırda 55 ölkə təmsil olunur.

Göstərmək lazımdır ki, müsəlman ölkələrinin iqtisadi, maliyyə sahəsində əməkdaşlığının inkişafında 1970-ci ilin martında keçirilən Ümumdünya İslam Konqresi Memorandumu xüsusi rol oynamışdır. Memorandumda qeyd olunmuşdur ki, müstəmləkəçilikdən xilas olmuş ölkələrin hələ əksəriyyəti iqtisadi müstəqilliyə malik olmamışlar, sosial-iqtisadi cəhətdən əksər müsəlman dövlətləri çox ləng inkişaf edirlər. Ona görə də müsəlman dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsinə dair xüsusi tədbirlərin hazırlanmasına ehtiyac olduğu xüsusi qeyd olunmuşdur. Eləcə də, ümumi müsəlman bazarının, xüsusi əlaqə zonalarının, faizsiz bank sisteminin yaradılmasına ehtiyac olduğu qeyd olunmuşdur. İTK-nin 1970-ci ilin dekabr ayında Koraçidə qəbul edilmiş qətnaməsinə görə,

İslam Bankının təşkil olunması nəzərdə tutulur. Konqres iştirakçıları Əl-Əzhar Universitetinin nəzdindəki İslam Tədqiqatları Akademiyasına bankın nizamnaməsinin hazırlanmasını tapşırırlar. Nizamnamənin layihəsi 18 ölkənin iştirakı ilə 1972-ci ilin fevralında müzakirə edildi və İİB nizamnaməsi kimi qəbul edildi. 1974-cü ildə bu ölkələrin maliyyə nazirlərinin Ciddədə görüşündən sonra İİB rəsmi status aldı. 1978-ci ildə islam banklarının beynəlxalq assosiasiyaları yara-dılmışdır. İslam iqtisadi prinsipləri əsasında fəaliyyət göstərən İİB iqtisadiyyatın inkişafında, sosial sahələrin tərəqqisində islamın çox böyük potensial gücə malik olmasını əks etdirir.

İslam iqtisadiyyatının mahiyyəti bir çox hallarda islam bank sistemi vasitəsi ilə şərh edirlər. Bəzi hallarda bu anlayışların eyni məzmununa malik olduqları da qeyd olunur. Lakin bu, heç də düz deyil. Çünki islam bank sistemi nəinki islam iqtisadiyyatını əhatə edə bilməz, o, heç islamda maliyyə sisteminin mahiyyətini də tam əks etdirə bilməz. İslam bank sistemi yalnız islam iqtisadiyyatının əsas məqsədinin həyata keçirilməsinə bir vasitədir. Ən başlıcası, iqtisadi inkişafa ədalətli yolla nail olmanın vasitəsidir. Möhz onun vasitəsilə uzunmüddətli investisiyaların tətbiq olunmasını, ticarətin üzərində nəzərə alınması, inflyasiyanın baş verməsinin, qiymətin qalxmasının qarşısının alınmasını həyata keçirmək olur. Eyni zamanda, islamda bank fəaliyyəti oğurluğun, aldatmanın, möh-təkiriyyətin, rüşvətin, qəretin, zorakı mənimləmənin qarşısını alır. Pulun ənənəvi funksiyalarından olan şeylərin qiymətləndirilməsinə ölçü vahidi rolunu oynamağa imkan yaradır. İstər islam iqtisadiyyatının, istərsə də islam bank sisteminin mahiyyətinin şərh olunmasında yalnız resursların məhdudluğu problemi ilə kifayətlənmiş olsaq, bu, heç də real vəziyyəti düzgün əks etdirməyəcəkdir. Çünki əmək bölgüsünün dərinləş-

məsi və inteqrasiya prosesinin genişlənməsi ilə həm qlobal xarakterli, həm də makroiqtisadi səviyyəli problemlər artdığından, islam bank sistemi də öz fəaliyyətini bu istiqamətdə formalaşdırmalıdır. Yəni, islam mənaəti dəyərlər meyarı əsas saxlanılmaqla, islam bank sisteminin fəaliyyətinin iqtisadi artım, məcmu tələb, inflyasiya, işsizlik, sabit qiymət səviyyəsi və s. göstəricilərlə əlaqədar tənzimləmək zərurəti meydana gəlir.

Keçən əsrin 70-ci illərdən başlayaraq müsəlman ölkələrində islam prinsiplərinə uyğun olaraq bank işinin inkişaf etdirilməsi bu dövlətlər arasında maliyyə əməliyyatlarının həyata keçirilməsinə, iqtisadi inqerasiya prosesinin sürətlənməsinə geniş imkan yaratmışdır. Xüsusən, islam sivilizasiyalı bazar sistemli ölkələrlə xarici iqtisadi əlaqələrin genişlənməsinə və dərinlənməsinə ciddi təsir göstərir.

Göstərmək lazımdır ki, hər bir iqtisadiyyat üçün ayrı-ayrılıqda götürülmüş istehsal amilləri heç bir ecazkar qüvvəyə malik deyildir. Lakin onların qiymətləndirilməsində mövqə fərqləri mövcuddur. Bazar sistemində kapital amili, inzibati-amirlik sistemində əmək amili, ənənəvi sistemdə isə təbii amil üstünlük təşkil edir. Lakin islam iqtisadi sistemində bu amillərin bərgə, vəhdət şəklində fəaliyyətinə xüsusi üstünlük verilir. Belə şəraitdə amillər üzrə ehtiyacların ödənilməsi üçün gəlirlərin artımı prosesi zəruriləşir. Resursların birləşməsinə və həmin resurslarda hamının payı olmasında istehsal olunan nemətin özü deyil, onun ehtiyacların ödənilməsinə də xüsusi əhəmiyyət verilir. Aydın- dır ki, öz-özlüyündə nə kapital, nə əmək, nə də ki təbii amillər məhsul yaratmır. Ona görə də onların arasında ciddi fərqin və nemətlərin əldə olunması da mümkün deyil. İstehsal amillərinin birləşməsinə məhsula çevrilə bilən və ya əlavə gəlir gətirmək qabiliyyətinə malik olan pul



Məmməd Həsən MEYBULLAYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri, professor

islam iqtisadiyyatında xüsusi diqqət mərkəzində durur. Pulun mahiyyəti, funksiyası və tədaviyyətli iqtisadiyyatında olduqca çəvik və ciddi yer tutur. Əsrlər boyu pulun sələmə, ribaya verilməsi qadağalarının əsas götürən müsəlman ölkələri ondan səmərəli istifadə mexanizmini həll edə bilməmişdilər. Düzdür, XIX əsrin sonunda, 1899-cu ildə Misir müftisi Məhəmməd Əbdə ilk dəfə olaraq pulun banklarda yığılması və ondan mənfəət kimi pay alması haqqında fətva vermişdir. Lakin müsəlman ölkələrində bu fətva birmənalı qəbul edilməmişdir. Yalnız 1975-ci ildə Ciddədə Kral Əbdüləzizinin təşəbbüsü ilə açılan İslam İnkişaf Bankı (İİB) islam dünyasında kreditləşmə prosesinin mahiyyətini işıqlandırdı. Onun sonrakı fəaliyyəti, xüsusən İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələr arasında maliyyə-kredit, eləcə də iqtisadi inqerasiya əlaqələrinin formalaşmasına ciddi təsir göstərdi. Düzdür, ondan bir il əvvəl, 1974-cü ildə təsis edilmiş və Misirdə fəaliyyət göstərməyə başlamış Nasir Sosial Bankı da islam təməyüllü kreditləşmə ilə məşğul olmağı qarşıya qoymuşdur. Lakin İİB öz fəaliyyəti ilə istər müsəlman, istərsə də qeyri-müsəlman ölkələrində öz nüfuz dairəsini genişləndirə bilmişdir.

(davamı gələn sayımızda)

Dövlət büdcəsinin mədaxili proqnozu üstələyib

2014-cü ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən daxil olmuş məlumatlara görə, cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 mln. manat təşkil etmişdir. Bu dövr ərzində qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 mln. manata çatmışdır. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələmişdir. Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq iyun ayının 1-nə 6,6 mlrd. manata çatmışdır.

Dövlət büdcəsi

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat, xərcləri 8723,8 mln. manat olmuş, 615,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.

Gəlirlər

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9192,6 mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6 faiz çox olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 123,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 mln. manat və ya 7,9 faiz çoxdur.

2014-cü ilin altı ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl edilərək büdcəyə 732,8 mln. manat vəsait təmin olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln. manat təşkil etmişdir.

Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln. manata qarşı büdcəyə 46,7 mln. manat və ya proqnoza nisbətən 2,5 dəfə çox və-



sait daxil olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 mln. manat vəsait transfer edilmişdir.

2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 mln. manat icra olunmuşdur.

Xərclər

2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln. manat icra olunmuşdur.

İqtisadi təsnifata uyğun olaraq, cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq, 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,5 faiz (154,2 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 mln. manat), mədəniyyət, incəsənət, informa-

siya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), səhiyyə xərclərinə 7,6 faiz (19,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,3 faiz (31,5 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 mln. manat), nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilmişdir.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturalarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 mln. manat vəsait yönəldilmişdir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 mln. manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 mln. manat icra olunmuşdur.

Cari ilin ilk altı ayında dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapmışdır.

İcmal büdcə

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 mln. manat və ya 2,5 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 9913,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 mln. manat və ya 1,0 faiz çoxluq təşkil edir.




Bakı Telefon Rabitəsi

İstehsalat Birliyi

La-ilahə-illəllah!

Əsrlər boyudur ki, sabahımız bu müqəddəs sözlərlə açılır. Bu müqəddəs inam Qurani-Kərimlə birlikdə Ramazan ayının Qədr gecəsində nazil olmuşdur. Quran andımız, pənahımızdır. Həmişə iman və inam sahibi olasınız!





**Ramazan bayramı münasibətilə
Azərbaycan xalqını səmimi qəlbdən
təbrik edirik! Qoy, Azərbaycan xalqı
xoşbəxt və səadət içində yaşasın!**



Bayramınız mübarək!

Neft Fondundakı vəsaitlər 37,6 milyard dolları ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2014-cü ilin ilk altı ayı ərzində gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Fondun yaydığı məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 milyard 493,6 milyon manat, büdcə xərcləri isə 5 milyard 163,1 milyon manat təşkil etmişdir.

2014-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz satışlarının həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 374,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 milyard 355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akr-hesabı ödənişlər 1,7 milyon manat təşkil etmişdir.

2014-cü ilin yanvar-iyun tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 118,8 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsi-

nin icrası çərçivəsində 4 milyard 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11,0 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilmişdir. "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40,0 milyon manat vəsait ayrılmışdır. 2014-

cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil etmişdir.

2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkanar gəlirləri 6,5 milyon, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə 78,1 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə isə Fondun büdcədənkanar xərcləri 71,6 milyon manat təşkil etmişdir. 2014-cü il iyulun 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 milyard 877,5 milyon ABŞ dolları) nisbətən 4,86% artaraq 37 milyard 622,4 milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil etmişdir.

Bank VTB birinci rübün yekunlarını açıqladı

Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat vermişdir: iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln. manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini, demək olar ki, iki dəfə üstələmişdir. Əhəlinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln. manata çatmışdır.

Bankın aktivləri iki dəfə artaraq 229,699 mln. manat olmuşdur. Bankın məcmu kapitalı 47,837 mln. manat təşkil etmişdir. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln. manata çatmış, bu zaman faiz



gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23% olmuşdur.

Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov:

"Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqələrimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir".



"AccessBank" QSC 2014-cü ilin birinci yarısını 22,56 milyon manat xalis mənfəət ilə başa vurub.

Bankın xalis mənfəəti ötən ilin analoqi dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 40% çoxdur. Müqayisə üçün qeyd edək ki, "AccessBank" ötən ili 27,18 milyon manat xalis mənfəət ilə başa vurmuşdu. Göründüyü kimi, artıq Bank bu ilin 6 ayı ərzində bütün ötən ilki mənfəəti yaxın qazanc əldə edə bilib.

Birinci yarımda Bankın cəmi gəlirləri 92,5 milyon manat, o cümlədən, faiz gəlirləri 76,9 milyon manat təşkil edib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə "AccessBank"ın

"AccessBank"ın xalis mənfəəti 40% artıb

faiz gəlirləri 20,3 milyon manat və ya 36% artıb.

30 iyun 2014-ci il tarixinə olan məlumata görə, "AccessBank"ın kredit portfelini 728 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq tarixi ilə müqayisədə Bankın kredit portfelini 213,2 milyon manat və ya 41% artmışdır. Bankda vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 0,49% təşkil etmişdir.

"AccessBank"ın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin həcmi 820 milyon manat (1 milyard 51 milyon ABŞ dolları) təşkil edib, bu da 2013-cü ilin iyun ayının sonu ilə müqayisədə 260 milyon manat və ya 46,5%

çoxdur. Bankın balans hesabı üzrə aktivlərinin həcmi isə 927 milyon manatdır (1 milyard 190 milyon dollar), bu da ötən ilin iyunu ilə müqayisədə 42% çoxdur. Aktivlərinin kəskin artmasının səbəbi, kreditlərin artması və Bankın balansında əsas vəsaitlərin, o cümlədən torpaq və tikililərin artması ilə bağlı olmuşdur.

"AccessBank"ın məcmu kapitalı da artmaqdadır. Son bir ildə Bankda bu göstərici 30 milyon manat artaraq 140 milyon manatı ötmüşdür. Bankın nəzəmə kapitalı dəyişməyərək 85 milyon

manat qalmışdır.

"AccessBank"ın keçirdiyi kompaniyalar ilə xeyli əmanət cəlb edə bildiyi rəqəmlərdə də görünür. Bankda depozitlər (banklar və digər maliyyə müəssisələri istisna

olmaqla) son bir ildə 86,7 milyon manat və ya 51% artaraq 169 milyon manatdan 255 milyon manata yüksəlmişdir. Əhəlinin əmanətləri isə 55,5% və ya 81,1 milyon manat artaraq 146,5 milyon

manatdan 227,6 milyon manata çıxmışdır. Əhəlinin əmanətlərinin 184,6 milyon manatı müddətli depozitlərdir.

"AccessBank"ın maliyyə müəssisələrinə 417,5 milyon

manat kredit borcu var. Bu borcun 340,9 milyon manatı maliyyə müəssisələrinə, 76,6 milyon manatı isə beynəlxalq təşkilatlaradır.

Qeyd edək ki, "AccessBank" 2002-ci ildə altı xarici təşkilat tərəfindən təsis edilmişdir. AccessBank, əsasən mikro, kiçik və orta biznesləri maliyyələşdirir.

Həyat sığortasında ən azı yarım milyard yatır

Azərbaycanın həyat sığortası bazasında ən azı yarım milyard manat pensiyal mövcuddur.

Bunu jurnalistlərə "PAŞA Həyat" Sığortası ASC-nin Strateji direktoru İsrail Qarayev bildirib.

O qeyd edib ki, həyat sığortası Azərbaycanda yeni olsa

da, dünyada sığortanın irəli getmiş bir qoludur. Dünya çapında ümumi sığorta haqları yığımlarının 55%-i həyat sığortalarının payına düşür: "Azərbaycanda keçən il cəmi sığorta haqları yığımları ümumi daxili məhsulun (ÜDM) 0,7%-ni təşkil edib. Bu, çox az bir göstəricidir. Hesab etsək ki, Azərbaycan iqtisadiyyatı inkişaf edib, ÜDM artır, amma hələ sığorta öz yerini tutma bilməyib. İnkişaf etmiş ölkələrdə sığorta bazarı ÜDM-in 6-7%-ə bərabər olur. Ötən il Azərbaycanın ÜDM-i 57 milyard manat olub. Əgər ÜDM-in 1%-i qədər sığorta haqları toplansaydı, bu, 570 milyon manat edərdi. Lakin faktiki olaraq ötən il sığorta



pandır və bu səbəbdən bazar inkişaf edəcəkdir. Əgər bütün dünyada həyat sığortası üzrə yığımların qeyri-həyat sığortası üzrə yığımlardan çox olduğunu (55%-i) nəzərə alsaq, Azərbaycanda yaxın vaxtlarda həyat sığortası bazarının həcmi 0,5-1 milyard manat həcmində olacağını hesablaya bilərik".

BU İL 100 MİLYON MANATI ÖTƏCƏK

İsrail Qarayev qeyd edib ki, artım dinamikası bu il həyat sığortası bazarının 100 milyon manatı ötəcəyini göstərir:

"Ötən il sığorta şirkətləri tərəfindən toplanmış 405 milyon manatın 16%-i və ya 68 milyon manatı həyat sığortasının payına düşmüşdü. Bu ilin 6 ayında isə toplanmış 212 milyon manat sığorta haqlarının 26%-i və ya 56 milyon manatı həyat sığortasının payına düşüb. Yəni, belə çıxır ki, bu il həyat sığortası bazarının həcmi 100 milyon manatı ötəcəkdir".



Ən müqəddəs kitabımız Qurani-Kərim Ramazan ayında nazil olmuşdur. Quran insanlara ən doğru və ən təmiz yol göstərəndir. Bayramınız mübarək, ən xoş arzu və diləklə yaşayan insanlar!



Çin Azərbaycanın müstəqilliyini tanıyan və onunla əməkdaşlıq quran ilk ölkələrdən biridir

ÇXR-in ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Xun Tszyun: "Üç il sonra yenidən Azərbaycana gəldikdə Bakının bu qədər sürətlə dəyişməsi mənə böyük təəccüb hissi yaratdı. Şəhəri tanıya bilmədim"



Mərkəzi və Şərqi Asiyanın ən böyük dövləti olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi ilə diqqəti cəlb edib. Qədim sivilizasiyalardan biri hesab edilən bu uzaq ölkə ilə Azərbaycan arasında əlaqələrin tarixi də qədimlərdə, Böyük İpək Yolunun ilk dövrlərinə gedib çıxır. Hələ eramızdan əvvəl II əsrdən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə ticarəti yolunda mühüm bir məkan idi və bu, həmin ölkələrlə mədəni əlaqələrin yaranmasına da imkanlar açırdı.

Müasir dövrdə də bu əlaqələrin zəngin tarixi var. Respublikamız Sovet İttifaqının tərkibində olarkən Azərbaycan musiqisi bu ölkədə də səslənib, 1959-cu ildə Üzeyir Hacıbəyliyin məşhur "Arşın mal alan" operettası Pekində səhnəyə qoyulub. Çin Xalq Respublikası (ÇXR) Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdəndir, ötən dövrdə kəndə mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün uğurla çalışıb.

ÇXR-in ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Xun Tszyun ilə müsahibəmizi də ölkəmizin tarixində əlaqələrin dünənə, bu günə və gələcək perspektivləri üzərində qurdurdu.

- Cənab səfir, Çinlə Azərbaycan arasında əlaqələrin dərin kökləri var. Bu baxımdan iki Şərqi ölkəsi kimi bölüşməyimiz ümumi məqamlar mövcuddur. Siz bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, xalqlarımız arasında ənənəvi dostluqdan danışarkən, adətən Asiya, Avropa və Afrikanın qədim mədəniyyətlərini birləşdirən Böyük İpək Yolunu xatırlayırıq. Məhz bu yolla Çin ipəyi, ipək emalı texnologiyası, çini qablar, kağız və çap işləri (məhürələr) Avropaya yayılmışdı. Eyni zamanda, bu yolla Çin Orta Asiyadan və digər ölkələrdən pambıq, tütün, üzüm, nadir at növləri, xalça, musiqi alətləri və s. gətirilirdi. Hesab edirəm ki, Böyük İpək Yolu bizə ən mühüm konsepsiyaları verir: əcdadlarımız hələ 2 min il bundan əvvəl dərk etmişdilər ki, qarşılıqlı mübadilə və əməkdaşlıq bəşər mədəniyyətinin sosial-iqtisadi inkişafında vacib və əvəzedilməz rol oynayır. Xoşbəxtlikdən iki ölkəmizin xalqları öz əcdadlarını yaxşı başa düşür və diplomatik əlaqələrin qurulması bizə imkan verir ki, dostluğun və əməkdaşlığın ruhunu sonrakı dövrlərdə daha yüksək səviyyədə göstərək.

- Əlaqələrimizin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz? Səfirlik olaraq bu sahədə hansı işləri görürsünüz?

- Əvvəlcə deyim ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan və onunla əməkdaşlıq quran ilk ölkələrdən biridir. Diplomatik əlaqələrimizin qurulmasından ötən 22 il ərzində Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq yüksək inkişaf həddinə çatıb və iki ölkənin birgə səyi ilə mühüm nailiyyətlər əldə olundu. Tərəflər bütün səviyyələrdə mübadiləni aktivləşdirib, hökumət, parlament, müxtəlif nazirliklər arasında əlaqələr genişlənir, iqtisadiyyat, ticarət, təhsil və mədəniyyət sahəsində

də əməkdaşlıq güclənir. Kökləri tarixin dərinliklərinə gedən Çin-Azərbaycan əlaqələri bu gün möhkəm siyasi əsaslar üzərində davam edir, bu da digər sahələrdə öz təsirini göstərir. Çox əsrlər əvvəl Çinlə Azərbaycan Böyük İpək Yolunun mühüm nəqliyyat qovşaqlarını təşkil edib və indi də iqtisadi münasibətlər, uzunmüddətli və stabil əməkdaşlıq iki ölkənin köklü maraqlarına və xalqların istəklərinə uyğundur. Çin sizin ölkənlə əlaqələrə böyük əhəmiyyət verir və Azərbaycanı özünə etibarlı, səmimi tərəfdaş hesab edir.

Humanitar sahə də iki ölkənin əlaqələrinin vacib aspektlərini təşkil edir. Ölkələrimizin müvafiq nazirlikləri arasında imzalanmış sənədlər mədəni əməkdaşlıqla bağlı proqramı aktiv şəkildə reallaşdırmaq imkanını verir. Təsədüfi deyil ki, ildən-ilə daha maraqlı və yeni mədəniyyət tədbirləri keçirilir. 2012-ci ildə Azərbaycanın Çin Mədəniyyəti Günü keçirildi. Ötən il Azərbaycan Dövlət Simfonik Orkestri Çinə qaströl səfəri etdi. Çin tamaşaçıları bir daha Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmaq imkanını qazandılar. Təhsil sahəsində əlaqələrimizdə də sürətli inkişaf müşahidə edilir. Bu istiqamətdə razılaşmaya uyğun olaraq, hər iki ölkə arasında tələbə mübadiləsi keçirilir. Bakı Dövlət Universitetində artıq bir neçə ildir ki, Çin dili və ədəbiyyatı fakültəsi müvafiqiyyətli fəaliyyət göstə-



rir. Eyni zamanda, müəllim və tələbələr Çin mədəniyyəti ilə tanış olmaq məqsədilə BDU-da Konfutsi İnstitutu açılıb ki, onun Azərbaycanın digər təhsil müəssisələrində də filialları fəaliyyət göstərməkdədir. Hər iki ölkənin dövlət kitabxanaları əməkdaşlıq haqqında müqaviləni aktiv şəkildə yerinə yetirirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələrin inkişafı fonunda mədəni əməkdaşlıq da sonrakı mərhələlərdə genişlənməyə başlayacaq.

- Cənab səfir, bildiyimiz kimi, Çin həm də böyük ixtiralar və kəşflər ölkəsidir. Bu amil ölkənin inkişafına necə təsir edib?

- Çin dünya tarixinin qədim sivilizasiyasına malikdir. Yazılı abidələrdən Çinin 5 minillik tarixə malik olduğu böllü olur. Bu fakt özlüyündə indiki Çinin mədəni, texniki inkişafında güclü potensialı yaradır. İndi isə fəxrli deyə bilərik ki, Çin müasir dövrdə də texniki və yeni infor-

masiya texnologiyaları sahəsində dünyanı təəccübləndirməkdə davam edir.

- Azərbaycan Çində nə dərəcədə tanınır? Buraya gələndə qədər ölkəmiz haqqında nə bilir-diniz? Burada olduğunuz müddətdə sizdə hansı təəssürat formalaşdı?

- Xoşbəxtlikdən 2009-cu ildə mənə ilk dəfə Azərbaycana gəlmək nasib olub. O vaxt Bakıda cəmi iki gün qalmağıma baxmayaraq, şəhər mənə böyük təəssürat yaratdı. Üç ildən sonra, yəni 2012-ci ildə yenidən Azərbaycana gəldikdə Bakının bu qədər sürətlə dəyişməsi mənə təəccübləndirdi. Şəhəri tanıya bilmədim. Azərbaycanda insanların Çin mədəniyyətinə dərin sevgiləri olduğunu hiss etdim. Eyni zamanda, mənə də bu xalqın mədəniyyətinə dərin maraq oyandı. Ölkənizin zəngin mədəniyyəti, musiqisi var. Azərbaycan muğamını ilk dəfə dinləyərkən sadəcə onun seyrinə düşdüm.

- Böyük bir ölkəni Azərbaycanda səfir kimi təmsil edirsiniz. İşləriniz də, yaqın ki, çox olur. Mədəniyyət tədbirlərinə, teatr və konsertlərə gəlməyə vaxt tapırsınız mı?

- Bilirsiniz, Çinin Azərbaycanda fəvqəladə və səlahiyyətli səfiri olmaq bir tərəfdən mənim üçün böyük şərəfdir, digər tərəfdən böyük məsuliyyətdir. Bu postda işimin əsas məqsədi iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrini ölkələrimizin çiçəklənməsi, xalqlarımızın yaxınlaşması namına müxtəlif istiqamətlərdə inkişaf etdirməkdir. Təəssüf ki, boş vaxtlarım az olur. Lakin mən həmişə şəhərə çıxmağa, dəniz sahilində gəzməyə çalışıram. Əlbəttə, zaman-zaman konsertlərə də gedir, muzeylərə baş çəkirəm. İçərişəhərdə tez-tez keçirilən sərgiləri böyük məmnuniyyətlə ziyarət edirəm. İçərişəhərin belə qorunub saxlanılması çox xoşuma gəlir. Bu qədim məkanın gözəl, qənbər daşlar döşənməsi küçələrində gəzmək insana xoş təsir bağışlayır və bu gözəlliklərə, əvəzolunmaz memarlıq üslublu tikililərə heyran olmaqdan yorulmursan.

- Regionlarımıza necə, sayə-hət edə bilərsinizmi?

Ulu Peyğəmbərimiz (s) buyurmuşdur ki, oruc cəhənnəm oduna qarşı qalxandır. Sidq ürəklə, pak niyyətlə oruc tutan ilahi nuru əbədilik qazanır. Orucunuz qəbul olunsun, pak ürəkli insanlar! Bayramınız mübarək!



Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentlik

Azərbaycanda yeni elektron informasiya sistemi əmək bazarının təhlili üçün dolğun informasiya bazası formalaşdıracaq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il iyulun 1-dən istifadə edilən elektron informasiya sistemi (EİS) əmək müqaviləsi bildirişləri haqqında bütün məlumatları əhatə etməklə, respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq.

İnformasiya bazasında əmək baza-

rına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha çox cəlb olunduğu fəaliyyət sahələri və yer-dəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə toplanan məlumatlar əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa imkan verəcəkdir. Real məlumatlar əsasında aparılan təhlillərin nəticələri isə gələcəkdə

əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Digər tərəfdən, bu və ya digər məsələlərdə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq operativ şəkildə müəyyən ediləcəkdir.

"Union Lizing" gəlirliliyi 11 faiz olan istiqrazlar yerləşdirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Union Lizing" ASC-nin 5 milyon manat dəyərində adlı, faizli, sənədsiz, təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5 min istiqraz buraxılıb. Qiymətli kağızların tədavi müddəti 1095 gün, illik faiz dərəcəsi 11 faiz və faiz ödəniş dövrünün müddəti isə rübdə bir dəfədir. Yerləşdirilmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Azərbaycana ən çox mal Rusiyadan idxal olunur

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana MDB ölkələri istisna olmaqla, 2,6 milyard dollarlıq mal idxal edilib. Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, ümumi idxalın 24,3 faizi və ya 854,2 milyon dolları MDB üzvü dövlətlərinin, 30,9 faizi və ya 1,1 milyard dolları Avropa İttifaqı ölkələrinin, 1,5 milyard dolları isə digər dövlətlərin hesabına formalaşmışdır. Ölkəmizə idxal olunan malların 14,6 faizi Rusiyanın, 13,9 faizi Türkiyənin, 8,7 faizi Amerika Birləşmiş Ştatlarının, 7,8 faizi Almaniyanın, 7,4 faizi Çinin, 6,2 faizi Böyük Britaniyanın, 5,1 faizi Ukraynanın, 3,4 faizi Qazaxıstanın payına düşür.

"Muğanbank"ın aktivləri il ərzində 16 faizdən çox artıb

"Muğanbank" ASC-nin aktivlərinin həcmi 2014-cü il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61 min manat təşkil edib. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Həmçinin bankın depozit portfelini 125 591 min manata çatıb. 2014-cü

ilin iyul ayına olan göstəricilərə əsasən, bankın kredit portfelini 16,1% artaraq 257 925 min manat təşkil edib.



Ötən ilin müvafiq dövründə isə bu rəqəm 222 224 min manat olub.

Müvafiq dövr üzrə "Muğanbank" ASC-nin gəlirləri artıb. Belə ki, bankın faiz gəlirləri 19 486,71 min manata, qeyri-faiz gəlirləri isə 8 392,94 min manata çatıb.

"Muğanbank" ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 68%-dir.

Maaşınız sizə 57% gəlir gətirə bilər

Azərbaycanın həyat sığortası şirkəti "PAŞA Həyat" yığım sığortası üzrə 5-6% investisiya gəliri təklif edir.

Şirkətin Strateji direktoru İsrail Qarayev bildirib ki, sığorta olunanın gəliri bununla bitmir. Qanuna görə, işləyən vətəndaş əmək haqqını yığım sığortasına yönəltəndə gəlir vergisini və sosial sığorta haqqını da ödəmir.

"Həyatın yığım sığortası kifayət qədər əlverişli məhsuldur. Pulu evdə yığmaqdan, sığorta şirkətində açılan hesabda yığmaq daha sərfəlidir. Vətəndaşlar maaşını vergilərlə tutulmadan, ayırmalarla birlikdə yığdı-

qları və üzərinə investisiya gəliri əlavə olunduğu üçün təxminən 57%-ə qədər artım əmələ gəlir".

İsrail Qarayev bildirib ki, həyatın yığım sığortası orta və yüksək əmək haqqı alan vətəndaşlar üçün daha sərfəlidir.

HƏM YİGİM, HƏM DƏ HƏYAT TƏMİNATI
Həyatın yığım (yaşam) sığortasının şərtlərinə görə, insan həyatını sığortalamaqla bərabər, adına açılmış hesabda gələcəkdə planlaşdırılan işlər üçün hədəflədiyi vəsaiti yığa bilər. Orta və yüksək əmək haqqı

alan şəxslər həyat sığortası şirkəti ilə 3 illik müqavilə bağlayaraq maaşlarının bir hissəsini sığorta şirkətinə köçürməlidir. Sığortalananın vəfat edib-etməməsindən asılı olmayaraq, vəsait ona və ya onun varislərinə ödənilir. Tutaq ki, sığorta olunan müqavilə ilə 3 ilin sonuna 25 min manatı yığmağı planlaşdırmışdırsa, lakin o ikinci ildə vəfat etmişdirsə, bu zaman müddətin sonuna planlaşdırılmış məbləğ (25 min manat) onun varislərinə ödənilir. Sığorta müqaviləsi üzrə müəyyən oltuğu müddətə qədər yaşamaq nəticəsində isə o, hədəflədiyi vəsaiti özü əldə edir.

A. SULTANOVA

QLOBALLAŞAN İQTİSADİYYATDA INNOVATİV İNKİŞAF VƏ VERGİTUTMA MƏSƏLƏLƏRİ

Azərbaycanda innovasiya əsaslı iqtisadiyyatın qurulmasını dövlətimizin apardığı iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu deyə bilərik. Sənaye və texnologiyalar parklarının yaradılması istiqamətində görülən işlər, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün reallaşdırılan tənzimlənmə, o cümlədən vergi tənzimlənməsi tədbirləri düşünülmüş və ardıcılıqla aparılan dövlət siyasətinin əlamətləridir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın uğurla reallaşdırılan layihələri qeyd etməklə yanaşı, iqtisadi inkişafın strateji istiqamətlərini bir daha bəyan etmişdir: "Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyk orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Hesab edirik ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracçılıq sahəsinə sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz əmilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir."

Milli iqtisadiyyatın innovativ əsasları üzərində inkişafının təmin edilməsi, sənaye sahələrinin inkişafı qlobal xarakter almış innovasiya fəaliyyətinin sistemli şəkildə öyrənilməsinə və bu əsasda mövcud imkanlardan daha səmərəli istifadə edilməsi məsələsini aktuallaşdırır. Məlum olduğu kimi, innovasiya prosesi innovasiya dəyişikliklərinin hazırlanması və həyata keçirilməsi olaraq, vahid kompleks əmələ gətirən qarşılıqlı əlaqəli fəazalardan ibarətdir. Bu proses nəticəsində dəyişikliyin reallaşması və innovasiya meydana gəlir. İnnovasiya fəaliyyətinin beynəlmilləşməsi qeyd olunan proseslərin mühüm istiqamətlərindən biridir. Bu zaman transmilli şirkətlər yeni texnologiyaların yaranmasını zəncirində nəzərə-carpacaq rol oynamağa başlayırlar. Ölkənin innovasiya inkişaf mərhələsinə keçidi üçün zəruri şərtlərdən biri də kommersiyalaşmaya tam hazır olan yeni texnologiyalara malik olmaqdır. Buna dövrlərin innovasiya siyasətləri də kömək edir.

İqtisadiyyatın qloballaşması və "elektron ticarət" in həcminin artımı hökumətlər qarşısında dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi nöqtəyi-nəzərdən yeni problemlər qoyur. Müasir vergi sistemlərinin əsası II dünya müharibəsindən sonrakı dövrdə formalaşmışdır. Həmin dövrdə malların, əməyin və kapitalın sərhədlərdən keçməsi intensivliyi zəif idi. Hazırda isə milli sərhədlər istehsal amillərinin hərəkəti üçün maneələr yaratmır. İstehsal amillərinin dünyanın müxtəlif yerlərində dəyəri və vergitutma məsələləri onların hərəkətində əsas həlledici amilə çevrilmişdir.

Transmilli korporasiyalar (TMK) artıq uzun müddətdir ki, öz məmullarının istehsalını bir ölkədə, hazır məhsulunun yığılmasını başqa, satışını isə digər ölkədə təşkil edirlər. Bütün avadanlığı kompüter, telefon aparatı və modemdən ibarət olan şirkətlər Yer kürəsinin istənilən nöqtəsində yaradılır və lazım olduqda tez bir zamanda başqa yere köçürülə bilər. Belə çeviklik xərcləri minimuma endirməyə və mənfəəti maksimuma çatdırmağa imkan verir. Bununla belə, texnoloji inkişafın yaradılmasının əsas ötürücüləri olan TMK-lar və onların qəbul olunduqları ölkələrdəki filialları, bir qayda olaraq, müxtəlif ölkələrdə yeni texnologiyalardan istifadə edərkən texnoloji cəhətdən inteqrasi-

yaya can atmır. Onların inhisar mövqeyindən istifadə etmək və maksimal mənfəət əldə etmək marağı bu prosesə mane olur.

İstehsalın inkişaf templərinin sürətlənməsi üçün əlverişli şərait yaradan qloballaşma prosesində kapitalın ayrı-ayrı ölkələrin xüsusiyyətlərini nəzərə almaqla yerləşdirilməsi yalnız istehsal və nəqliyyat xərclərini azaltmaq üçün reallaşdırılır. Vergi bazasının azaldılması amili transmilli şirkətlərin yeni texnologiyaların təbii üçün ölkələrinin seçilməsi qərarına heç də az təsir etmir. Gəlirdən verginin müəyyən edilməsi şərtləri (vergiitutma obyektini, bazası, dövrü, dərəcəsi, hesablanması və ödənilməsi qaydaları, güzəştlər) üzrə fərqlər müxtəlif ölkələrdə investisiya axınlarının marşrutlarına güclü təsir göstərən yeni amilə çevrilir. Əgər mənfəət vergisinin faizi başqa ölkədə xeyli aşağıdırsa, onda sahibkarda öz istehsalını (burada əsas maneə yerdəyişməyə olan xərclərdir) həmin ölkəyə köçürmək üçün motiv meydana gəlir.

Fikrimizcə, böyük elmi-texniki potensiala malik olan transmilli şirkətlər ölkəmizin innovasiya potensialının artırılmasında və bu potensialın səmərəli şəkildə reallaşdırılmasında mühüm rol oynaya bilərlər. Qeyd olunanları nəzərə alaraq, transmilli şirkətlərin texnologiyaların ötürülməsi formalarının öyrənilməsi və onların potensialından istifadə edilməsinin vergitutma amillərinin tədqiqi məqalənin məqsədi kimi qəbul edilmişdir.

Yeni texnologiyaların yayılması və ötürülməsi mexanizmləri

Texnologiyaların ötürülməsini və ya yayılmasını iki səviyyədə nəzərdən keçirmək olar. Geniş mənada - hər hansı elmi-texniki biliklərin və istehsal təcrübəsinin makroiqtisadi səviyyədə ötürülməsi kimi. Dar mənada - konkret texnoloji proseslərin təkrar istehsalına aid olan elmi-texniki biliklərin və təcrübənin ötürülməsi kimi.

Texnologiyalar həm kommersiya, həm də qeyri-kommersiya yolu ilə ötürülür. Texnologiyaların yayılması geniş mənada, bir qayda olaraq, elmi-texniki mübadilə, sərgilərin, simpoziumların keçirilməsi; mütəxəssislərin miqrasiyası; ixtisaslaşmış beynəlxalq təşkilatların yaradılması və s. kimi qeyri-kommersiya formalarında həyata keçirilir.

Dar mənada texnologiyaların ötürülməsi isə kommersiya formalarında həyata keçirilir:

- ♦ beynəlxalq müqavilələrin şərtləri ilə elmi-texniki informasiyadan (konstruktor qərarları, patentlər, nou-hau, qeydiyyatdan keçmiş əmtəə nişanları, sənaye nümunələri və s.) istifadə hüququnun ötürülməsi;
- ♦ elmi-texnoloji işlərin bazası əsasında maşın və avadanlıqların yaradılması;
- ♦ yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanması;
- ♦ injiniring xidmətləri;
- ♦ idarəetmə kontaktları və s.

Texnologiyaların ötürülməsi, həmçinin müxtəlif kanallarla da həyata keçirilir. Texnologiyaların başlıca transfert kanallarına aşağıdakılardan aid etmək olar.

- ♦ Xarici ticarət - texnologiyaların maşın və avadanlıqlar ilə birgə ötürülməsi;
- ♦ Firmadaxili (iqtisadi ədəbiyyatda, həmçinin "beynəlmilləşmiş" - internalized terminindən istifadə edilir) - yeni texnologiyalar filiallara və ya törəmə şirkətlərə TMK şəbəkəsi çərçivəsində verilir. TMK çərçivəsində texnologiyaların



Yusifov Ceyhun Ramiz oğlu
iqtisad üzrə fəlsəfə doktoru,
AR Vergilər Nazirliyinin
Tədris Mərkəzi

ötürülməsinin üstünlüklərinə aşağıdakıları aid etmək olar: yeni texnologiyaların ona olan inhisarçı mülkiyyət hüququnu itirməkdən ehtiyat etmədən geniş təbii; elmi-tədqiqat işlərinə olan xərclərin xüsusi çəkisinin azaldılması; ana şirkətin mənfəətinin artırılması (bir çox ölkələrdə alınan yeni texnologiyalar üçün ödəmələr vergitutmadan azad edilir); bağlı bazanın xarici maneələrini aradan qaldırmaq imkanı.

- ♦ Firmalararası (bəzi müəlliflərdə "eksternalizasiya edilmiş" - externalized) - lisenziya, kooperasiya, idarəetmə və başqa müqavilələr üzrə transfert.

TMK şəbəkələri çərçivəsində texnologiyaların ötürülməsinin əsas forması lisenziya müqavilələridir. Bu ondan ibarətdir ki, lisenziar (texnologiya sahibi) patent edilmiş kaşfin və ya texnologiyanın istifadə hüququnu nou-hau şəklində lisenziyata (şəxsə və ya təşkilata) ötürür. Lisenziar, bir qayda olaraq, texnologiyadan istifadəyə və ya xidmət göstərilməsi üçün mükafat (və ya başqa kompensasiya) alır.

Patent lisenziyalarını da ayırırlar ki, burada patent edilmiş ixtiraya hüquq və nou-hauya lisenziya alınır. Sonunculara tökcə patent edilmiş texnologiyanın deyil, həm də istehsal təcrübəsinin ötürülməsini nəzərdə tutur. Nou-hauya lisenziyalar beynəlxalq texnologiyalar mübadiləsində əsas həcmi təşkil edir. Bəzi qiymətləndirmələrə görə, bu formaların dünya lisenziyalar bazarında payı 70-80%-ə çatır.

Lisenziya müqaviləsinin obyektini bəzi ölkələrin patent qanunvericiliyinin xüsusiyyətlərinə görə, onların patent qabiliyyətliliyinin olmaması səbəbindən patent edilməmiş ixtiralar da çıxış edə bilər. Məsələn, Avstriyada, Danimarkada, Almaniyada, Niderlandda, İsveçdə, Yaponiyada kimyəvi məhsulların patentləşdirilməsi qadağandır.

Məlumdur ki, beynəlxalq təcrübə lisenziya müqavilələrinin üç növünü ayırır: sadə, tam və müstəsna lisenziya müqavilələri. Sonuncular dünya lisenziya ticarətində daha çox yayılmışdır. Müstəsna lisenziya zamanı lisenziat müqavilədə qeyd olunan hüdüdlərdə ixtiradan istifadə üçün müstəsna hüquq alır. Lisenziya sahibi artıq başqa şəxslərə lisenziya satar-kən analoji hüquqlar təqdim edə bilməz.

Sadə lisenziya müqaviləsi lisenziyata müəyyən şərtlərlə ixtiraya və ya nou-haudan istifadə etmək hüququ verir. Lakin bu zaman lisenziya sahibində həm ondan sərbəst istifadə, həm də şərtləri analoji lisenziyaları digər maraqlı alıcılara vermək hüququ qalır.

Tam lisenziya müqaviləsi lisenziyata lisenziya müqaviləsində müəyyən edilmiş müddətə ixtiradan istifadənin bütün hüquqlarını verir. Bu zaman lisenziarın özü həmin müddət ərzində lisenziya predmetindən istifadə hüququndan məhrum olur. Tam lisenziya faktiki olaraq patentin satılmasını bildirir. Belə müqavilə, bir qayda olaraq, o zaman bağlanır ki, lisenziya sahibi nə ixtiradan istifadə, nə də başqa alıcılar xarici üçün istifadə imkanına malik olsun.

(Davamı var)



"Günəşli" yatağında 12 yeni quyunun qazılması üçün nəzərdə tutulan 7 nömrəli dərindən dəniz özlülünün tikintisi uğurla

"Günəşli" yatağında tikilən özöldən 12 quyuyu qazılacaq

davam etdirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAC-a bildiriblər ki, hazırda özlülün inşa olunmuş hissələrində korroziyadan mühafizə təd-

birləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış iki ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir. Bundan başqa, 17460 kvadratmetrlik metal-konstruksiyanın

səthi pas hissəciklərdən təmizlənməyə aparılaraq mühafizə olunub. Məlumatda bildirilir ki, 7 nömrəli özlülün tikintisinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Əhalinin banklardakı əmanətləri 12,8 faiz artaraq 6,6 milyard manata çatıb

Bu ilin beş ayında əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq 6,6 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4,2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2,4 milyard manat təşkil edib.



"PAŞA Həyat Sığorta" 6 ay üzrə fəaliyyətinin yekunlarını açıqlayıb



"PAŞA Həyat Sığorta" 2014-cü ilin ilk 6 ayı üçün fəaliyyətinin nəticələrini açıqlayıb. Şirkətin Strateji direktoru İsrail Qarayev sözlərinə görə, ilin birinci yarısında 21,9 milyon manat sığortaya haqları toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

2014-cü ilin yanvar-iyun dövrü üzrə şirkətin sığortaya yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% artaraq 19,907 mln. manata çatmışdır. Hesabat dövründə sığortaya haqları həyatın ölmə halından sığortası növü üzrə 6,122 mln. manat (artım 5,2 dəfə), həyatın yaşama (yığımlar) sığortası növü üzrə 7,228 mln. manat (artım 0,9%), sağalmaz xəstəliklərdən sığortası növü üzrə 0,085 mln. manat (artım 30,3%), istehsalatda ic-

bari sığortası növü üzrə isə 8,472 mln.manat (artım 9,7%) təşkil etmişdir.

Baş vermiş sığortaya hadisələri üzrə cari ilin yanvar-iyun dövrü üzrə verilən sığortaya ödənişləri əvvəlki dövrə müqayisədə 2,7 dəfə artaraq 1,189 mln. manat təşkil etmişdir.

İsrail Qarayev bildirib ki, 2013-cü ilin yekunlarına görə, "PAŞA Həyat" kapitalının səviyyəsinə və biznes göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarında liderliyə nail olub.

"Qazanılmış nailiyyətlər 2014-cü ildə daha da möhkəmləndirilməkdədir. Cari ilin əvvəlində "PAŞA Həyat" nizamnamə kapitalını əhəmiyyətli dərəcədə (60%) artıraraq 40,250 milyon manata çatdırmış, şirkətdə biznesin genişlən-

dirilməsi tədbirləri həyata keçirilmişdir", - deyə o əlavə edib.

"PAŞA Həyat" hərtərəfli və dinamik inkişafı təmin edilməsi məqsədilə müxtəlif layihələr də həyata keçirir. Şirkətdə, həmçinin həyat sığortası bazarında ilk dəfə olaraq risklərin idarə edilməsi sistemi yaradılmış və fəaliyyət göstərir.

"PAŞA Holding" şirkətlər qrupuna daxil olan "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış və 14.02.2011-ci il tarixli Lisenziya əsasında həyat sığortası sahəsi üzrə fəaliyyətə başlamışdır.

"PAŞA Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığortaya, həyatın müddətli sığortaya, yığımlar tərkibli yaşama sığortası, sağalmaz xəstəliklərdən sığortaya və s. əlverişli və maraqlı köntüllü həyat sığortası məhsulları təklif edir. Şirkət satışıları ofisdən birbaşa, on-line və banklar vasitəsi ilə həyata keçirir.

MƏTANƏT

Qazaxlı sahibkarlar 19 min tondan artıq taxıl istehsal ediblər

Qazax rayonunda taxıl biçini başa çatıb. Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsinə AzərTAC-a bildiriblər ki, 7 min 787 hektar sahədə biçin apararaq sahibkarlar zəmilərdən 19 min 935 ton məhsul əldə ediblər.

Rayon üzrə hər hektardan orta məhsuldarlıq 25,6 sentner olub.



Magistral kəmərlərlə altı ayda 23,3 milyon ton neft nəql edilib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindəki magistral kəmərlərlə 23,3 milyon ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artım qeydə alınıb. Nəqliyyatın dördüncü hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun aylarında bu kəmərlə 17,6 milyon ton neft ötürülüb.

Bu dövrdə Səngəçal terminalından BTC kəməri ilə 2,6 milyon ton tranzit Türkmənistan nefti də nəql olunub.



Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin professor-müəllim və tələbə heyəti

Bütün müsəlman dünyasını, o cümlədən sülhsevər Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edirik. Bayramınız mübarək!





Qurani-Kərimin nazil olduğu, eyni zamanda, bəşər övladının qəlbində şükranlıq duyğusunu oyadan, insanlarda humanist hissləri aşılayan, səbrin imtahanı olan ibadət – orucun vacib qılındığı müqəddəs Ramazan ayı öz hikmətini, paklıq ru-

hunu, saf və təmiz duyğuları aşılayaraq gələcək nəsillərə vidalaşır. Xalqımız bu günlərdə bayram əhval-ruhiyyəsidir. Çünki bayramın da özünəməxsus ruhu, halı var. Hər bir cəmiyyətdə müəyyən günlərin və hadisələrin şərfli

Allahın şəfqət ehsanı

və uğurlu olduğuna inanan insanlar məhz həmin günlərdə sevinc və nəşə içərisində bir yerə toplaşaraq bayram keçirirlər. Lakin hər ümmətin özünəməxsus bayramları olur. Qeyd etmək yerinə düşər ki, hər insanın müəyyən günlərdə ayaqlanmaq, bəzən məhkəmə, problemlərdən bir az uzaqlaşaraq istirahət etmək, qəm-qüssəni bir kənara qoyaraq şadlanmağa ehtiyacı var. İslam dini isə bu anlayışlarla yanaşı, bayramlara başqa mahiyyətlər də qazandırmışdır. Belə ki, dinimizdə gör, əsil bayram küsülülərin bərişdiği, fəqir-füqəranın yad edilərək üzünün güldüyü, qohum-əqrəbənin, qonum-qonşunun, xəstələrin ziyarət edildiyi sevinc günüdür. Üstəlik, səbir və ibadət dolu bir ayın sonunda Uca Yaradan tərəfindən günahlarımızın bağışlandığını düşünməyə biz müqəddəs və gözəl bayram sevincini birə-on artırır.

Bayramların sevinc, şadlıq, xoş əhval-ruhiyyə və insanlarda ruh yüksəkliyi yaratmaq xüsusiyyətlərindən başqa, digər cəhətləri ilə də cəmiyyət həyatında üstün yeri və dəyəri var. Dini şüur və duyğuların qüvvətləndiyi, insanlarda yaşamaq həvəsinin artdığı bayram günlərində bir qövmin, millətin və xalqın həyatında xüsusi əhəmiyyət daşıyan birlik və qardaşlıq düşüncəsi də güclənir. Bayram səhəri məsəclərə toplaşanların birlikdə və siddiq-ürəkdən Allah-Təalaya yönəlmələri, Ona əvv və bağışlanma üçün dua etmələri ilə bərabər, xalq, dövlət, ölkəsi üçün əmin-amanlıq, millətinin gələcəyi olan körpələrinin asayışı, rahatlığı üçün dua etmələri ayrı bir önəm daşıyır. Duanın hikməti isə müqəddəs dinimizdən hər kəsə məlumdur. Və dua kimi müdrik, çox əhəmiyyətli ritualı elliklə həyata keçirmək həm milli bağları gücləndirir,

milli qürur hissini artırır, həm də bir xalqın, millətin haqq əsini Haqqın dərğahına çatdırır. Bu mənada Ramazan insanlarda sosial həmrəylik və bəriş şüurunu gücləndirən bayramlardır. Küsülülərin bərişməsi, aralarında kin, nifrət olan insanların bir-birinə bəslədiyi mənfi duyğularının sevgiyə çevrilməsi, kiçiklərin böyüklərə sayğı, böyüklərin kiçiklərə sevgi göstərməsi, xəstələrin ziyarət edilməsi, veriləcək kiçik hədiyyələrə uşaqların könüllürlərinin alınması, yaxınların, qohumların bir araya gəlməsi adətən bayram günlərində mümkündür. Bütün bu sadəliklər cəmiyyəti formalaşdıraraq fərdləri bir-biri ilə yaxınlaşdıraraq dini bayramımızın milli bayrama çevrilməsinə, milli birliyin yara-dılmasına və cəmiyyəti narahat edən problemlərin aradan qalxmasına təsir edən xüsustardır. Ramazan qəlbə imanla dolu

hər kəsin başlamasını da, bitməsinə də eyni sevinc və həyəcanla gözlədiyi aydır. Bəli, bir müqəddəs Ramazan ayı da uzun əsrlər, illər, aylar kimi ötür keçir ömürlərdən, talelərdən, ömürlərə biçilmiş günlərdən. Ömür isə müdrikləşmə-müdrəkləşmə yoludur. Bu fəzilətli ayın içərisində daha bir imtahan çıxıq, bəlkə də bir daha Allaha yaxınlaşa bildik, deyə bilmərik... Ümid edirik ki, Ramazan ayında insanlarımızın xalqımızın əmin-amanlığı, rifahı, xoşbəxtliyi və dövlətimizin, ölkəmizin qüdrəti, torpaqlarımızın bütövlüyü, xalqımızın səadəti, övladlarımızın xoşbəxt gələcəyi naminə etdiyi dualar Haqqın dərğahına çatar! Həmişə bir yerə, sevgi dolu bayramlar keçirmək diləyi ilə... Ramazan bayramınız mübarək!

"ZƏYƏM TEKNOLOGİYALAR PARKI" ASC-nin 31.12.2013-cü il tarixində bitən hesabat dövrü üzrə mənfəət və zərər hesabatı

Manatla		
1	Əməliyyat gəlirləri	8 123
2	Satışın maya dəyəri	-17 432
3	Ümumi mənfəət	-9 309
4	Qeyri-əməliyyat gəlirləri	0
	Faiz gəliri	0
	Digər qeyri-əməliyyat gəlirləri	0
5	Qeyri-əməliyyat xərcləri	-44 592
	Faiz xərci	0
	Digər qeyri-əməliyyat xərcləri	-44 592
6	Satış və marketing xərcləri	0
7	Ümumi və inzibati xərclər	-223 568
7.1	Təmir xərcləri	-2 310
	Bina və tikililər	-2 310
	Maşın və avadanlıqlar	0
	Digər	0
7.2	Əmək haqqı	-66 241
	Məvacib	-66 241
	Mükafat	0
7.3	Bank xidməti haqqı	-9 063
7.5	Reklam xərcləri	-219
	Radio və TV-də reklam xərci	0
	Mətbuatda reklam xərci	0
	Digər reklam xərcləri	-219
7.6	Ezamiyyə xərcləri	-562
	Ezamiyyə qaydaları	-562
	Naqliyyat xərcləri	0
7.9	Vergilər və Sosial ayırmalar	-16 138
	Əmlak vergisi	0
	Torpaq vergisi	-1 168
	Mənbədən vergi	0
	Mədən vergisi	0
	Pensiya fonduna ayırmalar	-14 573
	Dövlət rüsumu	0
	Yol vergisi	-397
7.13	Kommunal xərclər	-360
	Elektrik enerjisi	-360
	Su	0
	Qaz	0
	Kanalizasiya	0
	Kommunal xidmət	0
	Digər kommunal xərclər	0
7.14	Naqliyyat xərcləri	-1 412
	Yanacaq	-1 412
	Naqliyyat vasitələrinin təmiri	0
	Digər xərcləri	0
7.15	İcarə xərcləri	0
	Binanın icarəsi	0
	Torpaq kirayəsi	0
	Maşın və avadanlıqların icarəsi	0
	Naqliyyat vasitələrinin icarəsi	0
7.16	Ofis xərcləri	-651
	Çap və dəftərxana ləvazimatı	-159
	Təsərrüfat xərcləri	0
	Ofisin təmizlənməsi və abadlaşdırılması	-492
7.17	Xidmətlər	-120 747
	Auditor xidməti	-300
	Konsaltinq xidməti	0
	Hüquqi xidmət	0
	Mühafizə xidməti	-120 447
	Digər xidmətlər	0
7.18	Köhnəlmə və Amortizasiya	-5 474
	Əsas vəsaitlər	-5 474
	Azqıymətli və tez köhnələn əşyalar	0
	Qeyri-maddi aktivlər	0
7.19	Digər inzibati xərclər	-390
8	Vergidən əvvəl balans mənfəəti (zərəri) (3+4-5-6-7)	-277 469
9	(Keçmiş illərin kompensasiya edilən zərəri)	0
10	Vergi tutulan mənfəət (8+9)	0
11	Vergiyə cəlb ediləməyən gəlir	0
12	Vergi məqsədləri üçün gəlirdən çıxılmayan xərclər	-5 435
13	Maliyyə mənfəəti (8+11-12)	-282 904
14	Mənfəət vergisi xərci	0
15	Xalis maliyyə mənfəəti(13-14)	-282 904

"ZƏYƏMKƏNDMAŞ" ASC-nin 2013-cü il üzrə illik hesabatı

Bu hesabat "İnvestisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının hazırlanması və açıqlanması Qaydaları" na uyğun olaraq tərtib edilmişdir.

1. Emitentin firma adı və təşkilati-hüquqi forması: "ZƏYƏMKƏNDMAŞ" Açıq Səhmdar Cəmiyyəti.

2. Emitentin hüquqi ünvanı və olduğu yer: Şəmkir r-nu, Zəyəm qəs., S.Vurğun küç., 24

3. Hesabat ili ərzində emitentin firma adında və təşkilati-hüquqi formasında dəyişikliklər və ya yenidən təşkil haqqında məlumatlar: heç bir dəyişiklik və ya yenidən təşkil baş verməmişdir.

4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri haqqında məlumatlar: heç bir filial və ya nümayəndəlik yaradılmamış və ya ləğv edilmişdir.

5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətləri haqqında məlumatlar: heç bir heç bir törəmə cəmiyyət yaradılmamış və ya ləğv edilmişdir.

6. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı: Fiziki şəxslər – 204 (iki yüz dörd) nəfər Hüquqi şəxslər – 2 (iki) daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarlar, onların hər birinə məxsus olan səhmlərin sayı və emitentin nəzəmədə kapitalında payı:

Nö	Hüquqi şəxsin adı	Səhmlərin sayı	Nizamnəmə kapitalında payı
1.	AtaSonaye MMC	91826	30.0826
2.	Synergy Technics MMC	155676	51.0002

8. Nizamnəmə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslər, nizamnəmə kapitalında emitentin payı: yoxdur

9. Səhmdar cəmiyyəti olan emitentin səhm sahiblərinin reyestrı qiymətli kağız bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda, reyestraxətləri haqqında məlumat və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd: Reyestr Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılır.

Reyestraxətləri - Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti

Lisenzia: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi № 110, 12.02.2010 Ünvan: Bül-bül prospekti 19

10. Səhmdar cəmiyyəti olan emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları haqqında məlumat: 10.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 29 iyun 2013, Şəmkir rayonu, Əhməd Cavad adına Mədəniyyət evinin zalı

10.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar: 29 iyun 2013, İdarə heyətinin hesabatı, Müsahidə Şurasının hesabatı, 2012-ci ilin yekunları üzrə mühasibat balanslarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi barədə qərarlar qəbul

edilmişdir;

11. Emitentin dövrüdə onlar investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat: 11.1. İntestisiya qiymətli kağızın növü və forması: adi, sənadsiz və adlı səhmlər. 11.2. İntestisiya qiymətli kağızlar buraxılışının (əlavə buraxılışının) dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: AZ1001003453, 23.05.2013 11.3. İntestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri: 305246 ədəd, hər birinin nominal dəyəri 1manat. 11.4. İntestisiya qiymətli kağızlar buraxılışının (əlavə buraxılışının) məcmu nominal dəyəri: 305246 manat 11.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat: dividendlər ödənilməmişdir. 11.6. Faizli istiqrazların buraxılış haqqında məlumat: Buraxılmamışdır 11.7. İntestisiya qiymətli kağızlarının yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda) 12. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdər barədə məlumat: Emitent tərəfindən xüsusi əhəmiyyətli əqd bağlanılmamışdır. 13. hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatlar, o

cümlədən maliyyə vəziyyəti və maliyyə göstəricilərinin təsviri və onların əvvəlki ilin həmin dövrü üzrə müvafiq maliyyə göstəriciləri ilə müqayisəsi (qiymətli kağızları təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vəərəqlərinə daxil edilmiş emitentlər üçün): Emitentin qiymətli kağızları təklif üsulu yerləşdirilməmiş və ya fond birjasının kotirovka vəərəqlərinə daxil edilməmişdir. 14. sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri istisna olmaqla, hesabat ili üzrə maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirmiş və ya fond birjasının kotirovka vəərəqlərinə daxil edilmiş emitentlər, habelə səhmdar investisiya fondları üçün isə əlavə olaraq kapitalda dəyişiklik haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) mühasibat balansı, eyni zamanda mənfəət və zərər haqqında maliyyə hesabatlarının surətləri əlavə edilir. 15. maliyyə hesabatlarının yoxlanılması haqqında kanar auditorun rəyi: rəyin surəti əlavə edilir. 16. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi: 30 iyun 2014 17. illik hesabatın açıqlanma mənbəyi haqqında məlumat: Qeyd: Səhmdarların Ümumi Yığıncağının 30 iyun 2014-cü il tarixli protokolu ilə "ZəyəmKəndMaş" ASC-inin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.

pwc

Müstəqil Auditorun Hesabatı

"Synergy Group" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə:

Biz "Synergy Group" Açıq Səhmdar Cəmiyyətinin ("Qrup") 31 dekabr 2013-cü il tarixində konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə tamamlanan illik üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir, konsolidasiya edilmiş səhmdar kapitalında dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, eləcə də əsas uçot siyasətlərinin qısa müddətində və digər izahedici məlumatlardan ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin Məsuliyyəti

Rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarını Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlamış və düzgün təqdim edilmiş, həmçinin firilədağılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhrirlər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Auditorun Məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin Standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də firilədağılıq və ya səhv nəticəsində konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərək auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şərhi görə müvafiq audit prosedurlarının işlənilməsi məqsədilə müəssisə tərəfindən konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Rəy

Bizim fikrimizə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2013-cü il tarixində Qrupun maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan illik üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

PrisawakhtwpeCoopers Audit Azerbaijan LLC
19 iyun 2014-cü il
Baki, Azərbaycan Respublikası



Fitnə

Hər müsəlman Ramazan ayının sonunda əsas ehtiyaclarından savayı, ən azı "nisab miqdarı" qədər mala sahibdursa, Fitnə sədəqəsini verməlidir. Malla edilən ibadətlərdən sayılan bu sədəqə növü hicrətin ikinci ilində (Ramazan ayında oruc tutmağın forz qılındığı vaxtda) müsəlmanlara vacib buyurulmuşdur.

Orucun qəbul olunmasına təsir göstərən və insan fitrətindəki xeyirxahlığı, yardımsevərliyi özündə ehtiva edən fitnə yoxsulların ehtiyaclarının ödənilməsində, onların bayram sevincini daha yüksək əhval-ruhiyyə ilə qarşılamasında əhəmiyyətli rol oynayır.

Şəri baxımdan fitrənin verilmə vaxtının vacibliyini təmin edən Ramazan bayramının birinci günü, dan yerinin ağarması ilə başlasa da, Ramazan ayının son on günü və ya bayramın sonrakı iki günü ərzində də verilməlidir. Lakin kasıb insanların bayram ehtiyaclarının təmin edilməsi baxımından bayramdan öncə verilməsi daha məqsəduyğundur. Bayram günündə fitnə verilməmişsə, bayram günlərində mütləq ödənilməlidir. Bəzi İslam alimləri hesab edirlər ki, vaxtında ödənilməyən fitrənin qəzası vardır, yəni bu ibadət sonrakı vaxtlarda mütləq yerinə yetirilməlidir. Hədəslərdə fitrənin miqdarı buğda, arpa, xurma və üzüm qurusunun 1 sa (təqribən 3 kq) çəkisi qədər müəyyənləşdirilmişdir.

Ramazanda gündəlik dualar

- 27-ci günün duası:** "İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrin qarşı mehrəbən olan Allah!"
- 28-ci günün duası:** "İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kərəmət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
- 29-cu günün duası:** "İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
- 30-cu günün duası:** "İlahi, bu gün mənim orucumu şükürlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin (s) bəyəndiyi oruqlardan et! Elə oruqlardan ki, xırdalığı da əsas iman prinsiplərinə əsaslanın. Səni and verirəm ağamız Məhəmmədə (s) və pak naslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".

Milli Mətbuat günü münasibətilə bayram tədbiri keçirildi



ənənələrə malik olan milli mətbuatımızın mürəkkəb, lakin şərəfli inkişaf yolundan danışdı.

Onun sözlərinə görə, ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərmişdir. Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə müstəqil KİV-lərin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov təmsil etdiyi nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim edib.

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib. Sonra Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı" sahiblərinə təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Bu jurnalistlər ümumilikdə 66 redaksiyanı əhatə edib.

Bu yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Sənədlər ətrafında müzakirə aparılan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 30 jurnalistin müsabiqənin qalibi, 10-nun isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimdə çıxış edərək media nümayəndələrini milli mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Professor Əli Həsənov zəngin

İyulun 22-də Bakıda Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.

Hökumət və dövlət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanılıb.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışdı.

V.Səfərliyə milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 116 jurnalistin yazısı təqdim olunub.



Beynəlxalq Sığorta Şirkəti



Ramazan bayramı münasibətilə
Azərbaycan xalqını
səmimi- qəlbdən təbrik edirik!
Qoy Azərbaycan xalqı xoşbəxt
və səadət içində yaşasın!



Ramazan Bayramınız mübarək!

"Ağdağ" şirkəti

Müqəddəs Ramazan bayramı münasibəti ilə xalqımızı təbrik edir, hər zaman süfrələrinizin bol ruzi-bərəkətli olmasını arzulayır!



IDEAL DİZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr



- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyfər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalova atası

TALİB CAMALOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Professor Elşən Hacıadə "Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirova qayınatası

MAHMUD müəllimin

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

HG Media-nın kollektivi şirkətin prezidenti Teymur Piriyyəv atası

ƏVƏZ PİRİYYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:

akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıadə, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Mirdamət Sadıqov, Mehraban Alışanova, Xan Hüseyin Kazımlı, Məhəş Əhmədov, Şahzadə Əliyev, Amil Məhərrəmov, Rüşad Quliyev, Mirqasım Vahabov, Rauf Əliyev, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter mərkəzinin direktoru:

Oqtay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 3

Redaksiya: 566-09-60

Ünvanı şöbə: 514-14-27 (fax)

Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.

"İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və sahifələnmiş, "Zaman-Azar" MMC firmasının mətbəəsində çap edilmişdir.

Lisensiyası: 022201

İndeks: 0355 Tiraj: 3300

Dünya incileri

Etibarsızdır